


RIYAZIYYAT

DƏRSLİK

3



Sahə: $4 \cdot 5 = 20$
Perimetri: $2 \cdot (4 + 5) = 18$



1-ci hissə



AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

Musiqisi *Üzeyir Hacıbəylinin*,
sözləri *Əhməd Cavadındır*.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınlı məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ



ZAUR İSAYEV, MƏNSUR MƏHƏRRƏMOV, GÜNAY HÜSEYNZADƏ,
İLAHƏ RÜSTƏMOVA, XƏDİCƏ QASIMOVA

RIYAZİYYAT

Ümumi təhsil müəssisələrinin 3-cü sinifləri üçün
riyaziyyat fənni üzrə dərslik
(1-ci hissə)

3

©Azərbaycan Respublikası Təhsil Nazirliyi



Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0
International (CC BY-NC-SA 4.0)

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International
lisenziyası (CC BY-NC-SA 4.0) ilə www.trims.edu.az
saytında əlçatandır. Bu nəşrin məzmunundan istifadə edərkən
sözügedən lisenziyanın şərtlərini qəbul etmiş olursunuz:

İstiqad zamanı nəşrin müəllif(lər)inin adı göstərilməlidir.

Nəşrdən kommersiya məqsədilə istifadə qadağandır.

Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtlərilə yayılmalıdır.

Bu nəşrlə bağlı irad və təkliflərinizi
trm@arti.edu.az və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

Mündəricat

1




Ədədlər (1000-ə qədər)

Yada salın	8
1. Üçrəqəmli ədədlər	10
2. Ədədin yazılış formaları	12
Məsələ və misallar	14
3. Ədədlərin müqayisəsi və sıralama . . .	15
4. Yuvarlaqlaşdırma.	18
Ümumiləşdirici tapşırıqlar.	20

2

Toplama (1000-ə qədər)

Yada salın	22
5. Üçrəqəmli ədədlərin toplanması.	24
6. Üçrəqəmli ədədlərin toplanması (yeni onluğun yaranması)	26
7. Üçrəqəmli ədədlərin toplanması (yeni yüzlüğün yaranması)	28
Məsələ və misallar	30
8. Üçrəqəmli ədədlərin toplanması (yeni onluq və yüzlüğün yaranması) . .	31
9. Üç və daha çox ədədin toplanması . .	34
10. Toplamanın digər üsulları	36
Ümumiləşdirici tapşırıqlar	38



3

Çıxma (1000-ə qədər)



Yada salın	40
11. Üçrəqəmli ədədlərin çıxılması	42
12. Üçrəqəmli ədədlərin çıxılması (onluğun ayrılması).	44
13. Üçrəqəmli ədədlərin çıxılması (yüzlüğün ayrılması)	46
Məsələlər	48

14. Üçrəqəmli ədədlərin çıxılması (onluq və yüzlüyün ayrılması)	50
15. Çıxmanın digər üsulları	53
16. Təqribi toplama və çıxma	55
Ümumiləşdirici tapşırıqlar	57

4

Vurma və bölmə


Yada salın	60
17. 6-ya və 7-yə vurma	62
18. 8, 9 və 10-a vurma	64
Məsələ və misallar	66
19. 2, 3, 4 və 5-ə bölmə	67
20. 6-ya və 7-yə bölmə	69
21. 8, 9 və 10-a bölmə.	71
22. Məchulun tapılması	73
Ümumiləşdirici tapşırıqlar	75



5

Riyazi ifadələr. Tənlik

23. Əməllər ardıcılılığı	76
24. Dəyişəni olan ifadələr	78
25. Tənlik.	80
Ümumiləşdirici tapşırıqlar	83



1-ci yarımlı üzrə ümumiləşdirici tapşırıqlar	84
Sözlük	86
Məsələ həllinə nümunə	88

Kitabınızla tanış olun

YADA SALIN

- Bir neçə qrupun har birində eyni sayıda aya olsa, ayacların ümumi sayı vurma ilə tapşırıq olar.

$3 \times 3 = 3 + 3 + 3 = 12$

$4 \cdot 3 = 12$

Vurugların yerini dəyişdikdə hasil dayıpmır. $4 \cdot 3 = 3 \cdot 4$

YADA SALIN

Bölmədə öyrədilməsi nəzərdə tutulan materiallarla əlaqəli ikinci sinifdə öyrənilmiş bilik və bacarıqların təkrarı

Araşdırma-müzakirə

Uşaqlar meşadın 42 odun yığırlar. Onlardan biri şalaya odunları altı-altı, digəri isə yeddi-yeddi yığmağı təklif etdi.

- Hansı haldə şalaların sayı daha az olar?
- Bölmə amalından istifadə etmədən bunu necə müəyyən etmək olar?

Ağar adıstan

- 6-ya bölmə
- 7-ya bölmə

ARAŞDIRMA-MÜZAKİRƏ

Siniflə araştırma və müzakirə üçün şəkilli məsələ

Öyrənmə

Ədədi 6-ya böldükdə qismatda elə adad alınır ki, 6-nı bu adada vurdुqda hasil bölnünenə barəbər olsun.

$18 : 6 = ?$	6-nı hansı adad vurdुqda 18 alınar?	$\begin{array}{c} 18 \\ 6 \quad ? \\ \hline \end{array}$	$6 \cdot \blacksquare = 18$
	6-nı 3-a vurdुqda 18 alınar.	$\begin{array}{c} 18 \\ 6 \quad 3 \\ \hline \end{array}$	$6 \cdot 3 = 18$

Bələdçi

Vurma və bölmənin əlaqəsindən istifadə etməklə qismatı tapın.

$24 : 6 = ?$	$6 : 6$	$30 : 6$	$42 : 6$
$6 \cdot 4 = 24 \rightarrow 24 : 6 = 4$	$54 : 6$	$36 : 6$	$60 : 6$

ÖYRƏNMƏ

Yeni mövzunun izahı

Müstəqil iş

- "?" işarəsinin yerinə uyğun adədi yazın.

$\begin{array}{c} 12 \\ 6 \quad 1 \\ \hline \end{array}$	$\begin{array}{c} 48 \\ 6 \quad 8 \\ \hline \end{array}$	$\begin{array}{c} 0 \\ 6 \quad 0 \\ \hline \end{array}$	$\begin{array}{c} 30 \\ 6 \quad 5 \\ \hline \end{array}$	$\begin{array}{c} 18 \\ 6 \quad 3 \\ \hline \end{array}$	$\begin{array}{c} 6 \\ 6 \quad 1 \\ \hline \end{array}$
--	--	---	--	--	---

- Təsvirə asasən bölmə amalını yazın və qismatı tapın.

a) $\begin{array}{ccccccc} & -6 & -6 & -6 & -6 & -6 & -6 \\ 0 & 6 & 12 & 18 & 24 & 30 & \end{array}$ b) $\begin{array}{cccccccccc} & -6 & -6 & -6 & -6 & -6 & -6 & -6 & -6 \\ 0 & 6 & 12 & 18 & 24 & 30 & 36 & 42 & \end{array}$

Müsələ hallə

- Aynur və Lala har biri 24 sahifəlik kitab aldılar. Lala har gün 3 sahifə, Aynur isə 4 sahifə oxudu. Kim kitabı daha təz oxuyub qurtardı?

MÜSTƏQİL İŞ

Müstəqil işləmək üçün tapşırıqlar

Ədədi 7-ye böldükdə qismatda elə adad alınır ki, 7-ni bu adada vurdुqda hasil bölnünenə barəbər olsun.

$28 : 7 = ?$	7-ni adada vurdुqda 28 alınar? $7 \cdot \blacksquare = 28$	7-ni 4-a vurdुqda 28 alınar? $7 \cdot 4 = 28$	$28 : 7 = 4$
--------------	---	--	--------------

YADDAŞ

Mövzü ilə bağlı əlavə bilik və qaydalar



Fikirət!

Ədəd oxunda $245 + 127$ cəminə necə təsvir etmək olar?

FİKİRLƏŞ!

Yeni materialla bağlı ümumi müzakirə üçün sual və ya tapşırıq

MƏSƏLƏLƏRİ HƏLL EDİN

Bilikləri möhkəmləndirən məsələlər



ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR


Bölmə üzrə bilikləri yoxlamaq üçün tapşırıqlar



ƏDƏDLƏR (1000-ə qədər)

- Hər qabda üzərində 0-dan 9-a qədər rəqəmlərdən biri yazılmış on kürəcik var. Oyunçular düyməni basdıqda hər qabdan yalnız bir kürəcik düşür. Düymələri istənilən ardıcılıqla basmaq olar.

Alınan üçrəqəmli ədəd kimdə böyükdürsə, o qalib gəlir.




Həziriqamı?

- Samir sonuncu düyməni basdıqda onda hansı ədədlər alına bilər?
- Sonuncu kürəcik çıxandan sonra Lalədə hansı ədədlər alına bilər?
- Lalədə hansı kürəcik çıxsa, o, Samirə mütləq qalib gələcək?
- Hansı kürəciklər çıxsa, heç-heçə olar?


YADA SALIN

- 10 təklik 1 onluq təşkil edir.



$$10 \text{ təklik} = 1 \text{ onluq}$$

- 10 onluq 1 yüzlük təşkil edir.




$$10 \text{ onluq} = 1 \text{ yüzlük}$$



2 – iki




12 – on iki





412 – dörd yüz on iki

- 500-dən böyük üçrəqəmli ədədlər də eyni qayda ilə yazılır və oxunur.




612 – altı yüz on iki


- Ədəd oxunda ədədlər soldan sağa artan sıra ilə düzülür.



• On-on sayma




• Əlli-əlli sayma




• Yüz-yüz sayma

- Üçrəqəmli ədədlərdə sağdan birinci rəqəm təkliklərinin, ikinci rəqəm onluqların, üçüncü rəqəm isə yüzlüklərin sayını göstərir.




6 yüzlük

623 ədədində 6 yüzlük, 2 onluq, 3 təklik var.



2 onluq



3 təklik

Yüzlükler	Onluqlar	Təkliklər
6	2	3

623

6 yüzlük 2 onluq 3 təklik

- İkirəqəmli ədədləri sıralamaq üçün onları müqayisə etmək lazımdır. Bu zaman əvvəl onluqlar, sonra isə təkliklər müqayisə olunur. Onluğu kiçik olan ədəd daha kiçikdir. Onluqlarının sayı eynidirsə, təkliklərinin sayı kiçik olan ədəd kiçikdir.

22, 27, 67, 92

Artan sıra

92, 67, 27, 22

Azalan sıra

TƏKRAR ÜÇÜN TAPŞIRIQLAR

1. Qanunauyğunluğu müəyyən edin və boş yerlərə uyğun ədədləri tapın.

- a) 495, 496, 497, _____, _____, _____, _____, _____, _____
- b) 450, 460, 470, _____, _____, _____, _____, _____, _____
- c) 500, 550, 600, _____, _____, _____, _____, _____, _____
- d) 200, 300, 400, _____, _____, _____, _____, _____, _____

2. Ədədləri sıralayın. Ən kiçik və ən böyük ədədləri müəyyənləşdirin.

a) Artan sıra ilə



b) Azalan sıra ilə



3. Ədəd oxu üzərində hərflərə uyğun ədədləri tapın.



4. Boş xanalara uyğun ədədləri müəyyən edin.

- a) $325 = \square$ yüzl. + \square onl. + \square təkl. b) $500 = \square$ yüzl. c) $100 = \square$ təkl. d) $100 = \square$ onl.

5. Yüzlük, onluq və təkliklərinə ayrılmış ədədləri rəqəm və sözlərlə yazın.

- a) 2 yüzl. 4 onl. 3 təkl. b) 4 yüzl. 1 onl. 5 təkl. c) 3 yüzl. 2 təkl.

6. Misalların cavabını əvvəl təkliklərlə, sonra isə onluq və təkliklərlə ifadə edin.

Nümunə: 27 təkl. + 8 təkl. = 35 təkl. = 3 onl. 5 təkl.

13 təkl. + 4 təkl. 17 təkl. + 12 təkl. 33 təkl. + 27 təkl. 46 təkl. + 9 təkl.

47 təkl. + 15 təkl. 85 təkl. + 7 təkl. 26 təkl. + 46 təkl. 39 təkl. + 28 təkl.

7. Lalənin velosipedinin kilidinin şifri üçrəqəmli ədəddir.

Bu ədədin rəqəmlərinin cəmi 2 -yə bərabərdir.

Yüzlüklərin sayı onluqlardan 1 vahid çoxdur.

Kilidin şifri hansı ədəddir?



8. Anar fikrində bir üçrəqəmli ədəd tutdu. Bu ədəddə 4 yüzlük var. Onluqların sayı yüzlüklərin sayıından 2 dəfə çoxdur. Təkliklərin sayı isə onluqların sayıından 8 vahid azdır. Anar fikrində hansı ədədi tutmuşdu?

1 Üçrəqəmli ədədlər

Araşdırma-müzakirə



Səbinənin atası qiyməti 579 manat olan televizor aldı.


- O, televizorun qiymətini neçə 100, neçə 10 və neçə 1 manatlıqlarla ödəyə bilər? Bir neçə variant söyləyin.

Açar sözlər

- üçrəqəmli ədəd
- mərtəbə
- mərtəbə cədvəli
- mərtəbə vahidi
- mərtəbə qiyməti

Öyrənmə

Ədədlərin yazılışında rəqəmlərin yeri mərtəbələri bildirir. Belə ki, üçrəqəmli ədədlərdə sağdan birinci rəqəm təkliklər, ikinci rəqəm onluqlar, üçüncü rəqəm yüzlükler mərtəbəsində yerləşir. Həmin rəqəmlər uyğun mərtəbədə neçə vahid olduğunu, yəni mərtəbə vahidlərinin sayını göstərir. Yüzlükler mərtəbəsinin vahidi 100, onluqlar mərtəbəsinin vahidi 10, təkliklər mərtəbəsinin vahidi isə 1-dir.



Bələdçi


• NÜMUNƏ •

Yüzlükler	Onluqlar	Təkliklər
3	1	5


315

Kubların sayını müəyyən edin. Mərtəbə vahidlərinin sayını mərtəbə cədvəlində yazın.


a)



b)



c)



Müstəqil iş

1. Verilmiş ədədlərdən uyğun olanları seçin.

246 418 463 526 853 64 973 113 426 264 3 313 400 760

- a) Yüzlüklər mərtəbəsində 4 rəqəmi yerləşir.
- b) Onluqlar mərtəbəsində 6 rəqəmi yerləşir.
- c) Təkliklər mərtəbəsində 3 rəqəmi yerləşir.

2. Verilmiş ədədlərdə 7 rəqəmi hansı mərtəbədə yerləşir?

274 107 7 573 79 957 785 70 700 760 799 372 878 17

- Ədədlərin yazılışında hər bir rəqəm yazıldığı mərtəbəyə uyğun olaraq mərtəbə qiyməti alır. 546 ədədində 5 rəqəminin mərtəbə qiyməti 500, 4 rəqəminin mərtəbə qiyməti 40, 6 rəqəminin mərtəbə qiyməti isə 6-dır.

Mərtəbə cədvəli		
Yüzlüklər	Onluqlar	Təkliklər
5	4	6
500	40	6

↓ ↓ ↓

Mərtəbə qiymətləri



3. Qırmızı rənglə qeyd olunan rəqəmlərin mərtəbə qiymətlərini tapın.

842 745 507 690 826 394 914 428 783 561 777 262

Məsələ həlli

4. Üçrəqəmli ədədin yüzlüklər mərtəbəsindəki rəqəmi 8-dir. Onluqlar mərtəbəsindəki vahidlərin sayı 2, təkliklər mərtəbəsindəki vahidlərin sayı bundan 3 dəfə çoxdur. Bu hansı ədəddir?

5. Aynurgilin yaşadığı mənzilin nömrəsi üçrəqəmli ədəddir. Bu ədədin rəqəmləri cəmi 6-dır. Yüzlüklər mərtəbəsindəki rəqəmin mərtəbə qiyməti 300, onluqlar mərtəbəsindəki rəqəmin mərtəbə qiyməti isə 20-dir. Aynurgilin yaşadığı mənzilin nömrəsi neçədir?

6. Lalə və Anarın hərəsinin neçə stikeri var?

Mənim 530 stikerim var.



Samir

Mənim stikerlərim Samirin stikerlərindən 100 ədəd çoxdur.



Lalə


Mənim stikerlərim Lalənin stikerlərindən 10 ədəd azdır.



Anar

2 Ədədin yazılış formaları

Araşdırma-müzakirə



Yüzlükler	Onluqlar	Təkliklər


Açıq şəkildə

- açıq şəkildə yazılış
- sözlərlə yazılış
- rəqəmlərlə yazılış

- Neçə yüzlük, onluq və təklik kub təsvir olunub?
- Mərtəbə cədvəlinin boş xanalarında hansı rəqəmlər yazılmalıdır?
- Kubların sayına uyğun ədədi hansı formalarda yazmaq olar?

Öyrənmə

Eyni ədədi müxtəlif formalarda yazmaq olar. Məsələn, şəkildə təsvir olunan şarların ümumi sayına uyğun ədədi sözlərlə, rəqəmlərlə, yaxud açıq şəkildə (mərtəbə qiymətlərinin cəmi şəklində) yazmaq olar.



Sözlərlə
Altı yüz iyirmi dörd

Rəqəmlərlə
624

Açıq şəkildə
 $600 + 20 + 4$

Bələdçi

Verilmiş ədədi digər iki şəkildə də təsvir edin.

• NÜMUNƏ •

Üç yüz on iki

312

$300 + 10 + 2$

- a) $400 + 50 + 7$ b) yüz yeddi c) 620 d) $500 + 10 + 9$ e) iki yüz on bir f) 852

Müstəqil iş

1. Ədədləri sözlərlə və açıq şəkildə yazın.

825

610

437

901

543

393

754

2. Ədədi oxuyun və müxtəlif formalarda yazın.

- a) 6 yüzl. 3 onl. 2 təkl. b) 1 yüzl. 0 onl. 9 təkl. c) 3 yüzl. 5 onl. 0 təkl.



- Verilən üçrəqəmli ədədi müxtəlif sayıda təklik, onluq və yüzlüklerin cəmi kimi göstərmək olar. Məsələn, 123 ədədini belə təsvir etmək olar:



Yüzlükler	Onluqlar	Təkliklər	Yüzlükler	Onluqlar	Təkliklər	Yüzlükler	Onluqlar	Təkliklər

$$123 = 1 \text{ yüzl.} + 2 \text{ onl.} + 3 \text{ təkl.}$$

$$123 = 1 \text{ yüzl.} + 1 \text{ onl.} + 13 \text{ təkl.}$$

$$123 = 1 \text{ yüzl.} + 23 \text{ təkl.}$$

3. Boş xanalara uyğun ədədləri müəyyən edin.

$$120 = \boxed{} \text{ onl.}$$

$$120 = 1 \text{ yüzl.} + \boxed{} \text{ təkl.}$$

$$120 = 1 \text{ yüzl.} + 1 \text{ onl.} + \boxed{} \text{ təkl.}$$

$$428 = 4 \text{ yüzl.} + 2 \text{ onl.} + \boxed{} \text{ təkl.}$$

$$428 = \boxed{} \text{ yüzl.} + 1 \text{ onl.} + 18 \text{ təkl.}$$

$$428 = 4 \text{ yüzl.} + \boxed{} \text{ təkl.}$$

$$329 = 3 \text{ yüzl.} + \boxed{} \text{ onl.} + \boxed{} \text{ təkl.}$$

$$329 = 32 \text{ onl.} + \boxed{} \text{ təkl.}$$

$$213 = 20 \text{ onl.} + \boxed{} \text{ təkl.}$$

$$213 = \boxed{} \text{ yüzl.} + \boxed{} \text{ onl.} + 3 \text{ təkl.}$$

$$213 = \boxed{} \text{ yüzl.} + 13 \text{ təkl.}$$

$$213 = 1 \text{ yüzl.} + \boxed{} \text{ onl.} + 3 \text{ təkl.}$$

4. Doğru bərabərlikləri müəyyən edin.

$$351 = 3 \text{ yüzl.} + 4 \text{ onl.} + 11 \text{ təkl.}$$

$$225 = 2 \text{ yüzl.} + 25 \text{ təkl.}$$

$$135 = 1 \text{ yüzl.} + 10 \text{ onl.} + 5 \text{ təkl.}$$


$$225 = 2 \text{ yüzl.} + 20 \text{ onl.} + 5 \text{ təkl.}$$

$$135 = 1 \text{ yüzl.} + 2 \text{ onl.} + 15 \text{ təkl.}$$

$$433 = 3 \text{ yüzl.} + 23 \text{ onl.} + 3 \text{ təkl.}$$

Məsələ həlli

5. Elxan və Aynur fikirlərində hərəsi bir üçrəqəmli ədəd tutdu. Elxan fikrində tutduğu ədədi şəkildəki kimi kublarla təsvir etdi. Aynur isə fikrində tutduğu ədədi təsvir etmək üçün bu kublara 2 yüzlük və 1 onluq kub da əlavə etdi. Aynur fikrində hansı ədədi tutmuşdu?



6. Sizcə, Samirin fikri doğrudurmu?



“6 yüzlük, 1 onluq, 14 təklik” ilə “5 yüzlük, 12 onluq, 4 təklik” eyni ədədlərdir.

MƏSƏLƏ VƏ MİSALLAR

1. Qanunauyğunluğu müəyyən edin və boş yerlərə uyğun ədədləri tapın.

- a) 402, 502, 602, _____, _____
 b) 844, 854, _____, 874, _____
 c) 567, 577, 587, _____, _____
 d) 799, 699, _____, 499, _____

2. Sizcə, uşaqların fikirləri doğrudurmu?

840 ədədinin yüzlüklerinin sayını 1 vahid azaltsam, ədədin özü 100 vahid azalar.



Anar

840 ədədinin onluqlarının sayını 3 vahid artırırsam, ədədin özü 30 vahid artar.



Səbinə

3. Verilmiş ədədlərdən uyğun olanları seçin.

243

378

454

478

544


632

753

- a) 5 rəqəminin mərtəbə qiyməti 50-yə bərabərdir.
 b) 3 yüzlüyü, 78 təkliyi var.
 c) Təkliklərinin sayı onluqlarının sayından 1 vahid kiçikdir.
 d) 4 onluğu, 4 təkliyi və 5 yüzlüyü var.

4. Aynur 13 onluq kubdan 1 yüzlük kub düzəltdi.

Neçə onluq kub kənarda qaldı?



5. Doğru bərabərlikləri müəyyən edin.

$562 = 4 \text{ yüzl.} + 16 \text{ onl.} + 2 \text{ təkl.}$

$562 = 5 \text{ yüzl.} + 5 \text{ onl.} + 12 \text{ təkl.}$

$562 = 5 \text{ yüzl.} + 16 \text{ onl.} + 2 \text{ təkl.}$

$734 = 7 \text{ yüzl.} + 30 \text{ onl.} + 14 \text{ təkl.}$

$734 = 6 \text{ yüzl.} + 13 \text{ onl.} + 4 \text{ təkl.}$

$734 = 7 \text{ yüzl.} + 43 \text{ təkl.}$

6. Mağazada muncuqlar yüzlük və onluq paketlərdə, həmçinin tək-tək satılır. Lalə 4 yüzlük, 14 onluq paket və 5 dənə tək muncuq aldı. Lalə cəmi neçə muncuq aldı?



7. Oyuncaq mağazasında kürəciklər onluq paketlərdə satılır. Samirin 100 kürəciyi var. O, kürəciklərinin sayını 250-yə tamamlamaq istəyir. Samir onluq paketlərdən neçəsini almalıdır?



3 Ədədlərin müqayisəsi və sıralama

Araşdırma-müzakirə



Lalə kitabları səhifələrinin sayı azdan çoxa olmaqla rəfə yiğmaq istədi. Kitabların üzərində onların səhifələrinin sayı göstərilib.

- O, kitabları hansı ardıcılıqla yiğmalıdır?
- Lalə bunu ədəd oxundan istifadə etməklə necə tapa bilər?

Açar sözlər

- müqayisə
- kiçikdir
- böyükdür
- bərabərdir
- sıralama
- artan sıra
- azalan sıra

Öyrənmə

Üçrəqəmli ədədləri mərtəbə vahidlərinin sayına görə müqayisə etmək olar.

Əvvəlcə yüzlüklər müqayisə edilir. Yüzlüklerinin sayı çox olan ədəd böyükdür.

Yüzlükler bərabərdirsə, onluqlar müqayisə edilir. Onluqlarının sayı çox olan ədəd böyükdür.

Yüzlük və onluqlar bərabərdirsə, təkliklər müqayisə edilir. Təkliklərinin sayı çox olan ədəd böyükdür.

Yüzlükler	Onluqlar	Təkliklər
5	2	1
4	3	5

$$521 > 435$$


Yüzlükler	Onluqlar	Təkliklər
6	4	2
6	3	7

$$642 > 637$$

Yüzlükler	Onluqlar	Təkliklər
7	6	3
7	6	1

$$763 > 761$$


- İki üçrəqəmli ədədin yüzlük, onluq və təkliklərinin sayı bərabərdirsə, bu ədədlər bərabərdir. Məsələn: $637 = 637$.
- Ədəd oxunda ədədləri qeyd etməklə də onları müqayisə etmək olar. Belə ki, ədəd oxunda hər bir ədəd özündən soldakı ədədlərdən böyük, sağdakı ədədlərdən isə kiçikdir.




Bələdçi

Sarı və yaşıl kubların sayını müqayisə edin.

• NÜMUNƏ •




• NÜMUNƏ •




$$533 > 524$$



a)



b)



Müstəqil iş

1. “*” yerinə müqayisə işarələrindən uyğun olanı müəyyən edin.

623 * 720

579 * 394

100 * 99

621 * 246

159 * 329

417 * 517

327 * 341

771 * 735

401 * 410

603 * 635

578 * 569

972 * 982

332 * 336

629 * 627

440 * 444

228 * 228

70 * 700

533 * 530

2. Dairədəki ədədi verilmiş digər ədədlərin hər biri ilə müqayisə edin.

a) 520

550
420
600
525

b) 648

648
684
642
867

c) 306

360
906
30
603

3. Boş xananın yerinə hansı ədədlər ola bilər? Hər birinə aid 3 nümunə göstərin.

305 > □

730 > □

□ < 585

287 > □

□ < 321

679 < □

□ < 900

4. Üçrəqəmli ədədlərin pozulmuş rəqəmlərini müəyyən edin.

4 1 > 489

73 = 30

93 < 931

221 > 21

5 9 = 8



- Üçrəqəmli ədədləri sıralamaq üçün əvvəlcə bu ədədlərin yüzlükləri müqayisə edilir. Yüzlüklər eyni olduqda onluqlar, onluqlar eyni olduqda isə təkliklər müqayisə olunur.

Məsələn, 619, 597 və 611 ədədlərini belə sıralamaq olar:

597, 619, 611

597 < 611

597 < 619

597, 611, 619

611 < 619

597, 611, 619

ARTAN SIRA

619, 611, 597

AZALAN SIRA

597 < 611 < 619

619 > 611 > 597





5. Ədəd oxundan istifadə etməklə ədədləri kiçikdən böyüyə doğru sıralayın.

- a) 360, 40, 315 b) 500, 670, 580 c) 730, 545, 684 d) 890, 760, 835, 91



6. Ədədləri artan sıra ilə düzün.

- a) 560, 783, 406 b) 629, 62, 734 c) 809, 590, 595 d) 310, 290, 293, 30

7. Ədədləri azalan sıra ilə düzün.


- a) 283, 37, 536 b) 445, 448, 369 c) 719, 739, 686 d) 816, 91, 886, 812

Məsələ həlli

8. Hansı pul qabındaki pul televizoru almağa çatar?



9. Lalə heyvan şəkillərini onların kütləsini azdan çoxa doğru sıralamaqla alboma yapışdırmaq istəyir. O, birinci və axırıcı hansı heyvanların şəklini yapışdırmalıdır?



10. Həftənin bəzi günlərində teatr tamaşasına satılan biletlərin sayı cədvəldə verilmişdir.

- Hansı gün ən çox bilet satılmışdır?
- Hansı günlər satılan biletlərin sayı 150-dən azdır?
- Hansı gün satılan biletlərin sayı 190-dan çox, 210-dan azdır?
- Cədvəldəki günləri ən az bilet satılan gündən ən çox bilet satılan günə doğru sıralayın.

Günlər	Satılan biletlərin sayı
Cümə	148
Şənbə	252
Bazar	208
Bazar ertəsi	96

4 Yuvarlaqlaşdırma

Araşdırma-müzakirə

Lalənin kitab şkafında 56 kitabı var. Samir bu şkafda təqribən 50, Səbinə isə 60 kitabı olduğunu söylədi.

- Kimin söylədiyi ədəd kitabların dəqiq sayına daha yaxındır?
- Bunu necə müəyyən etmək olar?




Açar sözlər

- dəqiq qiymət
- təqribi qiymət
- (\approx) təqribi bərabərlik
- yuvarlaqlaşdırma

Öyrənmə

Dəqiqlik lazımlı olmayan hesablamlarda bir ədədi ona yaxın olan başqa ədədlə əvəz etmək olar. Məsələn, 77 əvəzinə bəzən bu ədədə yaxın və təklikləri sıfır olan 80 ədədindən istifadə etmək daha əlverişli olur. Bu, təqribi bərabərlik işarəsi ilə belə yazılır: $77 \approx 80$.

77 ədədinə təklikləri sıfır olan ən yaxın ədəd 80-dir.



Ədədi təklikləri sıfır olan ən yaxın ədədlə əvəz etmək bu ədədi **onluqlara qədər yuvarlaqlaşdırma** adlanır.

Ədədi onluqlara qədər yuvarlaqlaşdırmaq üçün *bu qaydadan istifadə olunur:*

- Ədədin təkliklər mərtəbəsinə sıfır yazılır.
- Təkliklər mərtəbəsindəki rəqəm 5-dən kiçik (0, 1, 2, 3, 4) olarsa, onluqların sayı olduğu kimi qalır. Təkliklər mərtəbəsindəki rəqəm 5 və 5-dən böyük (5, 6, 7, 8, 9) olarsa, onluqların sayı 1 vahid artırılır.

Məsələn, 123 ədədini onluqlara qədər yuvarlaqlaşdırmaq üçün 3 rəqəminin yerinə sıfır yazılır. 2 rəqəmi isə olduğu kimi qalır: $123 \approx 120$.

268 ədədini onluqlara qədər yuvarlaqlaşdırmaq üçün 8 rəqəminin yerinə sıfır yazılır. 6 rəqəmi isə 1 vahid artırılır: $268 \approx 270$.

$1\ 2\ 3$	$\downarrow\ \downarrow\ \downarrow$	$3 < 5$	$\Rightarrow 123 \approx 120$
$1\ 2\ 0$			
$2\ 6\ 8$	$\downarrow\ \downarrow\ \downarrow$	$8 > 5$	$\Rightarrow 268 \approx 270$
$2\ 7\ 0$			

Bələdçi

Ədədləri onluqlara qədər yuvarlaqlaşdırın.

• NÜMUNƏ •

- | |
|-------------------|
| $421 \approx 420$ |
| $237 \approx 240$ |

512	347	24	39
249	412	95	593
58	82	99	115

Müstəqil iş


1. Ədədləri onluqlara qədər yuvarlaqlaşdırın.

67 73 654 112 957 683 745 268 41 196 114 585 379

- Ədədi təklik və onluqları sıfır olan ən yaxın ədədlə əvəz etmək bu ədədi **yüzlüklərə qədər yuvarlaqlaşdırma** adlanır.



116 ədədinə təklik və onluqları sıfır olan ən yaxın ədəd 100-dür: $116 \approx 100$



Ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırmaq üçün bu qaydadan istifadə olunur:

- Ədədin təkliklər və onluqlar mərtəbəsinə sıfır yazılır.
- Onluqlar mərtəbəsindəki rəqəm 5-dən kiçik ($0, 1, 2, 3, 4$) olarsa, yüzlüklerin sayı olduğu kimi qalır. Onluqlar mərtəbəsindəki rəqəm 5 və ya 5-dən böyük ($5, 6, 7, 8, 9$) olarsa, yüzlüklerin sayı 1 vahid artırılır.

Məsələn, 629 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırmaq üçün 2 və 9 rəqəmlərinin yerinə sıfır yazılır, 6 rəqəmi isə olduğu kimi qalır: $629 \approx 600$. 478 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdırmaq üçün 7 və 8 rəqəmlərinin yerinə sıfır yazılır. 4 rəqəmi isə 1 vahid artırılır: $478 \approx 500$.

2. Ədədləri yüzlüklərə qədər yuvarlaqlaşdırın.

534 752 299 647 496 816 455 288 185 603 402 111 195

3. Verilmiş hansı ədədləri yuvarlaqlaşdırıldığda dairədəki ədəd alınar?

a) Onluqlara qədər

65
58 63
67 60
756
748 745 750
753

b) Yüzlüklərə qədər

418
403 340
450 400
732
845 808 800
753

Məsələ həlli

4. Qız qalasında 98 pillə var. Samir pillələrin sayını yuvarlaqlaşdırmaq istədi. Sizcə, Samirin fikri doğrudurmu?



98 ikirəqəmli ədəddir.

Ancaq bu ədədi onluqlara və ya yüzlüklərə qədər yuvarlaqlaşdırıldığda ən kiçik üçrəqəmli ədəd alınır.



ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Hansı yazılış formaları 786 ədədinə uyğun deyil?

7 yüzl. + 7 onl. + 16 təkl. 6 yüzl. + 1 onl. + 86 təkl. 68 onl. + 6 təkl. 786 təkl.

2. “*” yerinə müqayisə işarələrindən uyğun olanı müəyyən edin.

$73 * 101$

$768 * 678$

$675 * 576$

$682 * 628$

$479 * 579$

$544 * 540$

$327 * 341$

$871 * 835$

$760 * 610$

$603 * 630$

$578 * 569$

$452 * 542$

3. Kartları yanaşı qoymaqla alınan ən böyük və ən kiçik üçrəqəmli ədədləri müəyyən edin.



4. Ədədləri sıralayın. Ən böyük və ən kiçik ədədləri müəyyənləşdirin.

Artan sırə ilə

a) $\begin{matrix} 516 \\ 215 \quad 614 \\ 208 \end{matrix}$

b) $\begin{matrix} 987 \\ 898 \quad 782 \\ 703 \end{matrix}$

Azalan sırə ilə

a) $\begin{matrix} 340 \\ 418 \quad 450 \\ 403 \end{matrix}$

b) $\begin{matrix} 584 \\ 825 \quad 828 \\ 643 \end{matrix}$

5. Ədədləri əvvəlcə onluqlara, sonra isə yüzlüklərə qədər yuvarlaqlasdırın.

532 446 609 921 475 203 342 455 691 871 135

6. Mağazada hündürlükləri 330 sm, 420 sm, 460 sm və 520 sm olan dörd müxtəlif rəngdə küçə fənərləri satılır. Sarı fənərin hündürlüyü neçə santimetrdir?



7. Samir fikrində üçrəqəmli ədəd tutdu. Ədədin onluqlar mərtəbəsindəki rəqəm 8-ə bərabərdir. Bu ədədi yüzlüklərə qədər yuvarlaqlasdırıqdə 600 alınar. Bu ədədin rəqəmlərinin cəmi isə 17-yə bərabərdir. Samir fikrində hansı ədədi tutdu?



TOPLAMA (1000-ə qədər)




Hazırıqmı?

- Neçə ağ və neçə qəhvəyi şokolad var?
- Cəmi neçə şokolad var?
- Mağazaya iki böyük qutu qəhvəyi və üç böyük qutu ağ şokolad da gətirsələr, cəmi neçə şokolad olar?


YADA SALIN

- İkirəqəmli ədədlərin toplanması: $27 + 14 = ?$




- Ədəd oxunda irəli saymaqla $27 + 14$ cəmini belə tapmaq olar:

$$27 + \overset{+10}{\cancel{14}} = 27 + 10 + 4 = 37 + 4 = 41$$



- Onluq və təkliklərə ayırmaqla toplama




Onluqlar toplanır. Təkliklər toplanır.

$$\begin{array}{r} 27 = 20 + 7 \\ 14 = 10 + 4 \end{array}$$

Cəm tapılır: $30 + 11 = 41$

$$27 + 14 = (20 + 10) + (7 + 4) = 30 + 11 = 41$$

- 100-ə tamamlama: $80 + \square = 100$



$66 + \square = 100$

$66 + 34 = 100$

- Üç ədədin toplanması:

$$\begin{array}{r} 26 + 18 + 34 = 60 + 18 = 78 \\ 7 + 36 + 7 = 14 + 36 = 50 \end{array}$$

Onl. Təkl.

$$\begin{array}{r} 1 \\ + 3 \quad 3 \\ + 1 \quad 6 \\ \hline 7 \quad 6 \end{array}$$

Onl. Təkl.

$$\begin{array}{r} 1 \\ + 4 \quad 2 \\ + 2 \quad 9 \\ \hline 8 \quad 3 \end{array}$$

TƏKRAR ÜÇÜN TAPŞIRIQLAR

1. Toplananları onluq və təkliklərinə ayırmaqla cəmi tapın. Toplama əməlinin bir neçəsini ədəd oxunda təsvir edin.

$49 + 30$

$76 + 12$

$25 + 34$

$47 + 13$

$83 + 14$

$58 + 42$

$74 + 26$

2. Cəmi tapın.

$$\begin{array}{r} 3 \ 6 \\ + 2 \\ \hline 2 \end{array}$$

$$\begin{array}{r} 5 \ 9 \\ + 2 \ 5 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 3 \ 7 \\ + 4 \ 3 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 5 \ 3 \\ + 2 \ 9 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 4 \ 8 \\ + 4 \ 7 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 6 \ 7 \\ + 2 \ 0 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 3 \ 9 \\ + 3 \ 9 \\ \hline \end{array}$$

3. Ədədləri tapın.

$8 \text{ onl.} + 20 \text{ təkl.}$

$7 \text{ onl.} + 3 \text{ onl.}$

$6 \text{ onl.} + 35 \text{ təkl.}$

$9 \text{ onl.} + 10 \text{ təkl.}$

4. Hesablayın.

$39 + 11 + 25$

$34 + 12 + 16$

$40 + 17 + 40$

$14 + 15 + 35$

$7 + 20 + 13$

5. Boş xanadakı ədədləri müəyyən edin.

$90 + \square = 100$

$82 + \square = 91$

$93 + \square = 98$

$50 + \square = 100$

$79 + \square = 95$


$60 + 20 + \square = 90$

$40 + \square + 35 = 95$

$25 + \square + 25 = 70$

$60 + 30 + \square = 100$

6. “Ədəd tərəzisi”nin gözləri bərabərləşib. “?” işarəsinin yerinə hansı ədəd olmalıdır?



7. Verilmiş kvadratda sətir və sütun üzrə ədədlərin cəmi 100-ə bərabərdir. Boş xanalarda hansı ədədlər olmalıdır?

20		20
50	10	

8. Uşaqlar üç avtobusla gəzintiyə çıxdılar. Birinci avtobusda 35, ikincidə isə 25 uşaq var idi. Üçüncü avtobusda ikincidən 13 uşaq çox idi.

- Üçüncü avtobusda neçə uşaq var idi?
- Gəzintiyə cəmi neçə uşaq çıxmışdı?

9. Cədvəldə dayanacaqdakı maşınların rənglərinə görə sayıları verilib.

Cədvələ əsasən suallara cavab verin.

- Dayanacaqdə cəmi neçə maşın var?
- Hansı rəngdə maşın daha çoxdur?
- Hansı rəngdə maşın daha azdır?
- Ağ və boz maşınların birlikdə sayı qırmızı və qara maşınların birlikdə sayından nə qədər çoxdur?

Rənglər	Say
Qırmızı	17
Ağ	49
Qara	11
Boz	13

5 Üçrəqəmli ədədlərin toplanması

Araşdırma-müzakirə



- İki rəfdə cəmi neçə karandaş olduğunu necə tapmaq olar?

Açar sözlər

- alt-alta toplama
- təkliklərin cəmi
- onluqların cəmi
- yüzlüklerin cəmi

Öyrənmə

Ədədləri alt-alta toplayarkən uyğun mərtəbədəki rəqəmlər bir-birinin altında yazılır. Üçrəqəmli ədədlərin cəmini tapmaq üçün əvvəlcə təkliklər, sonra onluqlar, axırda isə yüzlükler toplanır.
Məsələn: $324 + 213 = ?$

Yüzlükler	Onluqlar	Təkliklər
3 2 4		
2 1 3		

1 Təkliklər toplanır.

Yüzl.	Onl.	Təkl.
3	2	4
+ 2	1	3
<hr/>		
7		


2 Onluqlar toplanır.

Yüzl.	Onl.	Təkl.
3	2	4
+ 2	1	3
<hr/>		
3 7		

3 Yüzlükler toplanır.

Yüzl.	Onl.	Təkl.
3	2	4
+ 2	1	3
<hr/>		
5 3 7		

Ədəd oxunda $324 + 213$ cəmini belə təsvir etmək olar:



$$324 + 213 = 537$$

$$324 + 200 = 524$$

$$524 + 10 = 534$$

$$534 + 3 = 537$$

Bələdçi

Təsvirlərə uyğun misal yazın və həll edin.

• NÜMUNƏ •

Yüzl.	Onl.	Təkl.

Yüzl.	Onl.	Təkl.
4 4 6		
+ 3 5 0		
<hr/>		
7 9 6		

a)

Yüzl.	Onl.	Təkl.

b)

Yüzl.	Onl.	Təkl.

Müstəqil iş

1. Cəmi tapın.

$$\begin{array}{r} + 300 \\ 200 \\ \hline \end{array}$$

$$\begin{array}{r} + 400 \\ 320 \\ \hline \end{array}$$

$$\begin{array}{r} + 143 \\ 5 \\ \hline \end{array}$$

$$\begin{array}{r} + 105 \\ 70 \\ \hline \end{array}$$

$$\begin{array}{r} + 832 \\ 146 \\ \hline \end{array}$$

$$\begin{array}{r} + 537 \\ 312 \\ \hline \end{array}$$

$$\begin{array}{r} + 161 \\ 534 \\ \hline \end{array}$$

2. Alt-alta yazmaqla cəmi tapın. Bir neçəsini ədəd oxunda təsvir edin.

$203 + 6$

$600 + 40$

$334 + 62$


$504 + 4$

$251 + 118$

$953 + 33$

$534 + 161$

- Ədədləri açıq şəkildə yazmaqla da toplamaq olar. Bu zaman uyğun mərtəbə qiymətləri toplanır və cəm tapılır.



Yüzlükler toplanır. Onluqlar toplanır. Təkliklər toplanır.

$$213 = \boxed{200} + \boxed{10} + \boxed{3}$$

$$345 = \boxed{300} + \boxed{40} + \boxed{5}$$

Cəm tapılır: $500 + 50 + 8 = 558$

3. Ədədləri mərtəbə qiymətlərinin cəmi şəklində göstərməklə toplayın.

$327 + 122$

$564 + 232$

$304 + 444$

$512 + 205$

$424 + 272$

$425 + 143$

$220 + 128$

4. Misalları həll edin.

$400 + 5$

$342 + 7$

$837 + 131$

$366 + 12$

$128 + 201$

$601 + 204$

$143 + 724$

Məsələ həlli

5. Hovuzda 750 l su var idi. Çəndən hovuza 128 l su əlavə etdirilər. Hovuzda neçə litr su oldu?



6. “Heyvanlar aləmi” kitabının qiyməti 3 manat 20 qəpik, “Şəkilli təcrübələr” kitabının qiyməti isə 5 manat 70 qəpikdir. Bu iki kitabı almaq üçün nə qədər pul ödəmək lazımdır?




3 man. 20 qəp.

5 man. 70 qəp.

6

Üçrəqəmli ədədlərin toplanması (yeni onluqun yaranması)

Araşdırma-müzakirə



Mağazada 227 yumurta var idi. Sonra 1 böyük qutuda, 1 on yerlik qabda və əlavə 5 dənə də yumurta gətirdilər.

- Mağazada cəmi neçə yumurta oldu? Bunu necə tapmaq olar?

Öyrənmə

Üçrəqəmli ədədləri toplayarkən təkliklərin cəmi 10 və daha böyük ola bilər. Bu halda təkliklərin cəmindən yeni onluq yaranır. Məsələn: $245 + 127 = ?$

- 1 Təkliklər toplanır. Alınan təkliklərin sayı 10-dan çox olduğu üçün yeni onluq yaranır. Qalan təkliklər təkliklərin altında yazılır, 1 onluq isə yadda saxlanılır.

Yüzl.	Onl.	Təkl.	Yüzl.Onl.Təkl.
245			$ \begin{array}{r} 1 \\ + 2 \ 4 \ 5 \\ \hline 1 \ 2 \ 7 \end{array} $
127			

$$5 \text{ təkl.} + 7 \text{ təkl.} = 12 \text{ təkl.} = 1 \text{ onl.} + 2 \text{ təkl.}$$

- 2 Onluqlar toplanır.

Yüzl.	Onl.	Təkl.	Yüzl.Onl.Təkl.
			$ \begin{array}{r} 1 \\ + 2 \ 4 \ 5 \\ \hline 1 \ 2 \ 7 \end{array} $

$$1 \text{ onl.} + 4 \text{ onl.} + 2 \text{ onl.} = 7 \text{ onl.}$$

- 3 Yüzlüklər toplanır.

Yüzl.	Onl.	Təkl.	Yüzl.Onl.Təkl.
			$ \begin{array}{r} 1 \\ + 2 \ 4 \ 5 \\ \hline 1 \ 2 \ 7 \end{array} $

$$2 \text{ yüzl.} + 1 \text{ yüzl.} = 3 \text{ yüzl.}$$

$$245 + 127 = 372$$

DİQQƏT! Üçrəqəmli ədədlə birrəqəmli, yaxud ikirəqəmli ədədi topladıqda da yeni onluq yaranır bilər.

Yüzl.	Onl.	Təkl.	Yüzl.Onl.Təkl.
			$ \begin{array}{r} 1 \\ + 3 \ 1 \ 8 \\ \hline 6 \end{array} $
			$ \begin{array}{r} 1 \\ + 2 \ 3 \ 5 \\ \hline 7 \end{array} $



Ədəd oxunda $245 + 127$ cəmini necə təsvir etmək olar?

Bələdçi

Təsvirlərə uyğun misal yazın və həll edin.

• NÜMUNƏ •

Yüzl.	Onl.	Təkl.

Yüzl. Onl. Təkl.

$$\begin{array}{r}
 & 3 & 2 & 8 \\
 + & & 2 & 3 \\
 \hline
 & 3 & 5 & 1
 \end{array}$$

a)

Yüzl.	Onl.	Təkl.

b)

Yüzl.	Onl.	Təkl.

Müstəqil iş

1. Cəmi tapın.

$$\begin{array}{r}
 639 \\
 + 2 \\
 \hline
 \end{array}$$

$$\begin{array}{r}
 224 \\
 + 56 \\
 \hline
 \end{array}$$

$$\begin{array}{r}
 278 \\
 + 5 \\
 \hline
 \end{array}$$

$$\begin{array}{r}
 307 \\
 + 27 \\
 \hline
 \end{array}$$

$$\begin{array}{r}
 157 \\
 + 6 \\
 \hline
 \end{array}$$

$$\begin{array}{r}
 439 \\
 + 45 \\
 \hline
 \end{array}$$

$$\begin{array}{r}
 168 \\
 + 14 \\
 \hline
 \end{array}$$

$$\begin{array}{r}
 428 \\
 + 137 \\
 \hline
 \end{array}$$

$$\begin{array}{r}
 544 \\
 + 117 \\
 \hline
 \end{array}$$

$$\begin{array}{r}
 243 \\
 + 319 \\
 \hline
 \end{array}$$

$$\begin{array}{r}
 516 \\
 + 125 \\
 \hline
 \end{array}$$

$$\begin{array}{r}
 422 \\
 + 248 \\
 \hline
 \end{array}$$

$$\begin{array}{r}
 129 \\
 + 111 \\
 \hline
 \end{array}$$

$$\begin{array}{r}
 156 \\
 + 426 \\
 \hline
 \end{array}$$

2. Alt-alta yazımaqla cəmi tapın. Bir neçəsini ədəd oxunda təsvir edin.

$529 + 213$

$436 + 106$

$418 + 48$

$127 + 43$

$745 + 9$

$248 + 7$

3. Boş xanalardakı rəqəmləri müəyyən edin.

$$\begin{array}{r}
 528 \\
 + \square 24 \\
 \hline
 752
 \end{array}$$

$$\begin{array}{r}
 216 \\
 + 1\square \\
 \hline
 230
 \end{array}$$

$$\begin{array}{r}
 327 \\
 + 3\square 6 \\
 \hline
 653
 \end{array}$$

$$\begin{array}{r}
 \square 09 \\
 + 302 \\
 \hline
 51\square
 \end{array}$$

$$\begin{array}{r}
 \square 43 \\
 + 4\square 9 \\
 \hline
 982
 \end{array}$$

$$\begin{array}{r}
 8\square \\
 + 5\square 3 \\
 \hline
 \square 92
 \end{array}$$

$$\begin{array}{r}
 \square 68 \\
 + 12\square \\
 \hline
 8\square 4
 \end{array}$$

Məsələ həlli

4. Meyvə-tərəvəz mağazasında gün ərzində 139 kq kartof, 54 kq soğan satıldı. Bu mağazada gün ərzində cəmi neçə kiloqram kartof və soğan satıldı?



5. Bir bankada 138, digərində bundan 9 ədəd çox kürəcik var. İki bankada cəmi neçə kürəcik var?

7

Üçrəqəmli ədədlərin toplanması (yeni yüzlüyün yaranması)

Araşdırma-müzakirə

	Yüzl.	Onl.	Təkl.
	●	● ● ●	● ● ●

● → 100 man.

● → 10 man.

● → 1 man.

Su idman malları mağazasında satılan sörfinq taxtasının qiyməti mərtəbə cədvəlində rəngli dairələrlə təsvir olunub. Qayığın qiyməti sörfinq taxtasının qiymətindən 35 manat çoxdur.

Açar söz

- yeni yüzlük

- Qayığın qiymətini mərtəbə cədvəlində təsvir etməklə necə tapmaq olar?

Öyrənmə

Üçrəqəmli ədədləri toplayarkən onluqların cəmi 10 və daha böyük ola bilər. Bu halda onluqların cəmindən yeni yüzlük yaranır. Məsələn: $372 + 163 = ?$

- 1 Təkliklər toplanır.


$$2 \text{ təkl.} + 3 \text{ təkl.} = 5 \text{ təkl.}$$



Yüzl.	Onl.	Təkl.
3	7	2
1	6	3
<hr/>		
		5

- 2 Onluqlar toplanır. Alınan onluqların sayı 10-dan çox olduğu üçün yeni yüzlük yaranır. Qalan onluqlar onluqların altında yazılır, 1 yüzlük isə yadda saxlanılır.


$$7 \text{ onl.} + 6 \text{ onl.} = 13 \text{ onl.} = 1 \text{ yüzl.} + 3 \text{ onl.}$$



Yüzl.	Onl.	Təkl.
1	3	7
3	1	6
<hr/>		
		5

- 3 Yüzlüklər toplanır.

$$1 \text{ yüzl.} + 3 \text{ yüzl.} + 1 \text{ yüzl.} = 5 \text{ yüzl.}$$



Yüzl.	Onl.	Təkl.
1	3	7
3	1	6
<hr/>		
		5

$$372 + 163 = 535$$



372 + 163 cəmini ədəd oxunda necə təsvir etmək olar?

Bələdçi

Cəmi tapın.

• NÜMUNƏ •

Yüzl. Onl. Təkl.

$$\begin{array}{r} + 1 \ 8 \ 4 \\ 4 \ 0 \\ \hline 4 \end{array}$$

Yüzl. Onl. Təkl.

$$\begin{array}{r} + 1 \ 8 \ 4 \\ 4 \ 0 \\ \hline 2 \ 4 \end{array}$$

Yüzl. Onl. Təkl.

$$\begin{array}{r} + 1 \ 8 \ 4 \\ 4 \ 0 \\ \hline 2 \ 2 \ 4 \end{array}$$

a) $\begin{array}{r} 176 \\ + 53 \\ \hline \end{array}$

b) $\begin{array}{r} 328 \\ + 191 \\ \hline \end{array}$

c) $\begin{array}{r} 465 \\ + 72 \\ \hline \end{array}$

d) $\begin{array}{r} 231 \\ + 85 \\ \hline \end{array}$

Müstəqil iş

1. Cəmi tapın.

$$\begin{array}{r} 392 \\ + 50 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 397 \\ + 261 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 651 \\ + 88 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 693 \\ + 173 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 438 \\ + 81 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 884 \\ + 85 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 170 \\ + 565 \\ \hline \end{array}$$

- Bəzən ikirəqəmli ədədləri topladıqda da yüzlük yaranı bilər.
Məsələn: $54 + 82 = ?$

Təkliklər toplanır.

$$\begin{array}{r} \text{Yüzl. Onl. Təkl.} \\ + 5 \ 4 \\ 8 \ 2 \\ \hline 6 \end{array}$$

Onluqlar toplanır və yüzlük yaranır.



$$\begin{array}{r} \text{Yüzl. Onl. Təkl.} \\ + 5 \ 4 \\ 8 \ 2 \\ \hline 1 \ 3 \ 6 \end{array}$$

5 onl. + 8 onl. = 13 onl. = 1 yüzl. + 3 onl.

2. Cəmi tapın və bir neçəsini ədəd oxunda təsvir edin.

$$\begin{array}{r} 53 \\ + 62 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 94 \\ + 55 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 82 \\ + 67 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 90 \\ + 84 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 61 \\ + 42 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 82 \\ + 72 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 33 \\ + 85 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 50 \\ + 51 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 62 \\ + 66 \\ \hline \end{array}$$

3. Boş xanalardakı rəqəmləri müəyyən edin.

$$\begin{array}{r} 248 \\ + 71 \\ \hline 31 \square \end{array}$$

$$\begin{array}{r} 196 \\ + \square 1 \\ \hline 277 \end{array}$$

$$\begin{array}{r} 53 \\ + 49\square \\ \hline \square 49 \end{array}$$

$$\begin{array}{r} 241 \\ + \square 65 \\ \hline 60 \square \end{array}$$

$$\begin{array}{r} 35 \\ + 84 \\ \hline 8 \square 9 \end{array}$$

$$\begin{array}{r} 45\square \\ + 51 \\ \hline 7 \square 9 \end{array}$$

$$\begin{array}{r} 36\square \\ + 1\square 2 \\ \hline \square 34 \end{array}$$

Məsələ həlli

4. "Heyvanlar aləmi" kitabı 64 səhifə, "Kəşflər" kitabı isə bundan 80 səhifə çoxdur. İki kitabın birlikdə neçə səhifəsi var?



5. Anar qərara gəldi ki, hər gün ən azı 900 addım atsın. O, cümə günü günortaya qədər 430, günortadan sonra isə 490 addım atdı. Anar cümə günü hədəfinə çatdımı?

MƏSƏLƏ VƏ MİSALLAR

1. Hesablayın.

$251 + 24$

$103 + 742$

$641 + 317$

$16 + 108$

$468 + 7$

$509 + 436$

$548 + 238$

$62 + 81$

$185 + 9$

$875 + 41$

$542 + 65$

$683 + 146$

2. Cəmi tapın. Toplama əməlinin bir neçəsini ədəd oxunda təsvir edin.

$142 + 6$

$235 + 12$

$158 + 134$

$473 + 42$

$391 + 253$

$575 + 333$

3. Uyğun ədədi tapın.

- a) 324 və 125 ədədlərinin cəmindən 122 vahid böyük ədəd.
- b) 348 ədədindən 223 vahid böyük ədədlə 74-ün cəmi.
- c) 95 ədədi ilə 42-dən 251 vahid böyük ədədin cəmi.

4. Hesablayın və “*” yerinə müqayisə işarələrindən uyğun olanı müəyyən edin.

$216 + 421 * 318 + 216$

$274 + 282 * 89 + 507$


$456 + 325 * 223 + 559$

5. Şəkildə zooparkın planı verilmişdir.

Uşaqlar şirlərin qəfəsinin yanından əvvəlcə qartalların, oradan isə akvariumların yanında getmək istədilər. Bunun üçün onlar cəmi neçə metr yol getməlidirlər?



6. Atası Lalə və qardaşına velosiped almaq üçün 275 manat xərcləməyi nəzərdə tutmuşdu. Bu məbləğ uşaqların seçidləri velosipedləri almağa çatarmı?



7. Yük maşını sentyabr ayında 367 l , oktyabr ayında isə bundan 52 l çox yanacaq işlətdi. Yük maşını iki ayda cəmi neçə litr yanacaq işlətdi?




8 Üçrəqəmli ədədlərin toplanması (yeni onluq və yüzlüyün yaranması)

Araşdırma-müzakirə

Abakın hər milindəki aşıqlar ədəddə neçə yüzlük, onluq və təklik olduğunu göstərir. Hər mildə ən çoxu 9 aşiq ola bilər. Toplama zamanı mildəki aşıqların sayı 10-a çatdıqda, yaxud 10-u keçdikdə 10 aşiq kənaraya qoyulur. Bunun əvəzində isə soldakı milə bir aşiq əlavə olunur.

Anar və Lalə aldıqları pazllardakı hissələrin sayını abakda təsvir etdilər.

- Lalənin pazlında neçə hissə var?
- Anarın pazlında neçə hissə var?
- Hər iki uşağın pazlında birlikdə neçə hissə var?
Bunu abak vasitəsilə necə tapmaq olar?



Öyrənmə

Üçrəqəmli ədədləri toplayarkən həm təkliklərin, həm də onluqların cəmi 10 və ya daha böyük ola bilər. Bu halda təkliklərin cəmindən yeni onluq, onluqların cəmindən isə yeni yüzlük yaranır. Məsələn: $375 + 148 = ?$

1 Təkliklər toplanır.

	Yüzl.	Onl.	Təkl.	Yüzl. Onl. Təkl.
375				$\begin{array}{r} & 1 \\ & 3 \ 7 \ 5 \\ + & 1 \ 4 \ 8 \\ \hline & 3 \end{array}$
148				

$$5 \text{ təkl.} + 8 \text{ təkl.} = 13 \text{ təkl.} = 1 \text{ onl.} + 3 \text{ təkl.}$$

2 Onluqlar toplanır.

	Yüzl.	Onl.	Təkl.	Yüzl. Onl. Təkl.
				$\begin{array}{r} & 1 & 1 \\ & 3 & 7 & 5 \\ + & 1 & 4 & 8 \\ \hline & 2 & 3 \end{array}$

$$1 \text{ onl.} + 7 \text{ onl.} + 4 \text{ onl.} = 12 \text{ onl.} = 1 \text{ yüzl.} + 2 \text{ onl.}$$

3 Yüzlükler toplanır.

$$1 \text{ yüzl.} + 3 \text{ yüzl.} + 1 \text{ yüzl.} = 5 \text{ yüzl.}$$

Yüzl.	Onl.	Təkl.

Yüzl.	Onl.	Təkl.	Yüzl. Onl. Təkl.
			$\begin{array}{r} & 1 & 1 \\ & 3 & 7 & 5 \\ + & 1 & 4 & 8 \\ \hline & 5 & 2 & 3 \end{array}$

$$375 + 148 = 523$$

$375 + 148$ cəmini ədəd oxunda necə təsvir etmək olar?

Fikirləş!



Bələdçi

Cəmi tapın.

• NÜMUNƏ •

$$\begin{array}{r} \text{Yüzl. Onl. Təkl.} \\ \boxed{1} \\ + 4 \ 3 \ 6 \\ \hline 2 \ 7 \ 6 \ 2 \end{array}$$

$$\begin{array}{r} \text{Yüzl. Onl. Təkl.} \\ \boxed{1} \quad \boxed{1} \\ + 4 \ 3 \ 6 \\ \hline 2 \ 7 \ 6 \ 1 \ 2 \end{array}$$

$$\begin{array}{r} \text{Yüzl. Onl. Təkl.} \\ \boxed{1} \quad \boxed{1} \\ + 4 \ 3 \ 6 \\ \hline 2 \ 7 \ 6 \ 1 \ 2 \end{array}$$

a) $\begin{array}{r} 359 \\ + 54 \\ \hline \end{array}$

b) $\begin{array}{r} 103 \\ + 99 \\ \hline \end{array}$

c) $\begin{array}{r} 253 \\ + 147 \\ \hline \end{array}$

d) $\begin{array}{r} 528 \\ + 277 \\ \hline \end{array}$

Müstəqil iş

1. Cəmi tapın.

$$\begin{array}{r} 428 \\ + 194 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 195 \\ + 25 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 568 \\ + 245 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 566 \\ + 136 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 293 \\ + 37 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 465 \\ + 285 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 247 \\ + 257 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 374 \\ + 279 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 299 \\ + 137 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 568 \\ + 48 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 129 \\ + 81 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 288 \\ + 354 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 879 \\ + 29 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 596 \\ + 87 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 657 \\ + 267 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 595 \\ + 178 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 184 \\ + 16 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 297 \\ + 4 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 91 \\ + 59 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 65 \\ + 37 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 56 \\ + 59 \\ \hline \end{array}$$

2. Alt-alta yazmaqla cəmi tapın. Bir neçəsini ədəd oxunda təsvir edin.

$$387 + 435$$

$$596 + 106$$

$$76 + 45$$

$$675 + 79$$

$$198 + 7$$

$$245 + 65$$



- Bəzən ikirəqəmli ədədlə birrəqəmli ədədi topladıqda da yüzlük yarana bilər. Məsələn: $97 + 5 = ?$

*Təkliklər toplanır
və yeni onluq yaranır.*

$$\begin{array}{r} \text{Yüzl. Onl. Təkl.} \\ \boxed{1} \\ + 9 \ 7 \\ \hline 5 \ 2 \end{array}$$

*Onluqlar toplanır
və yüzlük yaranır.*

$$\begin{array}{r} \text{Yüzl. Onl. Təkl.} \\ \boxed{1} \quad \boxed{1} \\ + 9 \ 7 \\ \hline 1 \ 0 \ 2 \end{array}$$

$$7 \text{ təkl.} + 5 \text{ təkl.} = 12 \text{ təkl.} = 1 \text{ onl.} + 2 \text{ təkl.}$$

$$1 \text{ onl.} + 9 \text{ onl.} = 10 \text{ onl.} = 1 \text{ yüzl.}$$



3. Cəmi tapın və bir neçəsini ədəd oxunda təsvir edin.

$$\begin{array}{r} 92 \\ + 9 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 99 \\ + 4 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 95 \\ + 6 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 97 \\ + 5 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 93 \\ + 8 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 99 \\ + 1 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 98 \\ + 4 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 94 \\ + 7 \\ \hline \end{array}$$

4. Cəmi tapın və nəticəyə uyğun təsviri müəyyən edin.


$$\begin{array}{r} 137 \\ + 274 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 99 \\ + 124 \\ \hline \end{array}$$


$$\begin{array}{r} 198 \\ + 5 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 98 \\ + 39 \\ \hline \end{array}$$


$$\begin{array}{r} 94 \\ + 6 \\ \hline \end{array}$$




1




2



3



4




5

Məsələ həlli

5. Cədvəldə kinoteatrda həftəsonu satılmış biletlərin sayı göstərilib. Kinoteatrda həftəsonu cəmi neçə bilet satıldı?

Günlər	Satılan biletlərin sayı
Şənbə	568
Bazar	379

6. Elxan avtobusa minmək üçün hansı dayanacağa getsə, daha az yol qət edər?




7. Fermer birinci gün bostandan 98, növbəti gün isə bundan 38 dənə çox kələm yiğdi. Fermer iki gündə bostandan cəmi neçə kələm yiğdi?



8. Şagirdlər yaz tətili günlərində yeni salınan parkda 350 ağac əkməyi planlaşdırırlar. Onlar birinci gün 162, növbəti gün isə 188 ağac əkdilər. Şagirdlər iki gündə planlaşdırıqları sayda ağac əkə bildilərmi?

9 Üç və daha çox ədədin toplanması

Araşdırma-müzakirə



Diagramda eyni tamaşaaya həftənin bir neçə gündündə satılan biletlərin sayı təsvir edilib.

- Üç gündə cəmi neçə bilet satıldı?
- Bunu fərqli üsullarla necə tapmaq olar?

Öyrənmə

Üç üçrəqəmli ədədi alt-alta toplamaq üçün ümumi qaydadan istifadə olunur. Bəzən təkliklərin, yaxud onluqların cəmi 20 və ya daha böyük ola bilər. Bu halda 2 yeni onluq, yaxud 2 yeni yüzük yaranır. Məsələn: $258 + 419 + 164 = ?$

1 Təkliklər toplanır.

$$\begin{array}{r}
 & 2 \\
 & | \\
 2 & 5 & 8 \\
 + & 4 & 1 & 9 \\
 \hline
 1 & 6 & 4 \\
 & 1
 \end{array}$$

2 Onluqlar toplanır.

$$\begin{array}{r}
 & 1 & 2 \\
 & | & | \\
 2 & 5 & 8 \\
 + & 4 & 1 & 9 \\
 \hline
 1 & 6 & 4 \\
 & 4 & 1
 \end{array}$$

3 Yüzlükler toplanır.

$$\begin{array}{r}
 & 1 & 2 \\
 & | & | \\
 2 & 5 & 8 \\
 + & 4 & 1 & 9 \\
 \hline
 1 & 6 & 4 \\
 & 8 & 4 & 1
 \end{array}$$

$$8 \text{ təkl.} + 9 \text{ təkl.} + 4 \text{ təkl.} = 21 \text{ təkl.}$$

$$21 \text{ təkl.} = 2 \text{ onl.} + 1 \text{ təkl.}$$

$$2 \text{ onl.} + 5 \text{ onl.} + 1 \text{ onl.} + 6 \text{ onl.} = 14 \text{ onl.}$$

$$14 \text{ onl.} = 1 \text{ yüzl.} + 4 \text{ onl.}$$

$$1 \text{ yüzl.} + 2 \text{ yüzl.} + 4 \text{ yüzl.} + 1 \text{ yüzl.} = 8 \text{ yüzl.}$$

$$8 \text{ yüzl.} = 840$$

$$258 + 419 + 164 = 841$$

DİQQƏT! Toplananların sayı üçdən çox olduqda da cəm eyni qayda ilə tapılır.

Bələdçi

• NÜMUNƏ •

$$\begin{array}{r}
 & 2 & 1 \\
 & | & | \\
 2 & 8 & 3 \\
 + & 3 & 9 & 7 \\
 \hline
 1 & 7 & 2 \\
 & 8 & 5 & 2
 \end{array}$$

a)

$$\begin{array}{r}
 402 \\
 + 13 \\
 \hline
 152
 \end{array}$$

b)

$$\begin{array}{r}
 614 \\
 + 121 \\
 \hline
 43
 \end{array}$$

c)

$$\begin{array}{r}
 524 \\
 + 346 \\
 \hline
 123
 \end{array}$$

d)

$$\begin{array}{r}
 125 \\
 + 337 \\
 \hline
 138
 \end{array}$$

e)

$$\begin{array}{r}
 363 \\
 + 82 \\
 \hline
 75
 \end{array}$$

Müstəqil iş

1. Cəmi tapın.

$$\begin{array}{r} 540 \\ + 14 \\ \hline 3 \end{array}$$

$$\begin{array}{r} 713 \\ + 7 \\ \hline 34 \end{array}$$

$$\begin{array}{r} 213 \\ + 326 \\ \hline 24 \end{array}$$

$$\begin{array}{r} 683 \\ + 247 \\ \hline 34 \end{array}$$

$$\begin{array}{r} 271 \\ + 296 \\ \hline 157 \end{array}$$

$$\begin{array}{r} 457 \\ + 87 \\ \hline 159 \end{array}$$

$$\begin{array}{r} 166 \\ + 389 \\ \hline 187 \end{array}$$

$$\begin{array}{r} 23 \\ 30 \\ + 41 \\ \hline 4 \end{array}$$

$$\begin{array}{r} 62 \\ 11 \\ + 25 \\ \hline 40 \end{array}$$

$$\begin{array}{r} 304 \\ 14 \\ + 123 \\ \hline 21 \end{array}$$

$$\begin{array}{r} 243 \\ 215 \\ + 131 \\ \hline 68 \end{array}$$

$$\begin{array}{r} 248 \\ 158 \\ + 234 \\ \hline 126 \end{array}$$

$$\begin{array}{r} 261 \\ 383 \\ + 124 \\ \hline 172 \end{array}$$

$$\begin{array}{r} 362 \\ 147 \\ + 158 \\ \hline 265 \end{array}$$

- Üç və daha çox ədədi müxtəlif ardıcılıqla topladıqda cəm dəyişmir. Bəzən toplananlar arasında cəmi onluqlara və ya yüzlülərə bərabər olan ədədlər olur. Bu halda əvvəlcə həmin ədədləri qruplaşdıraraq toplamaq daha əlverişlidir. Məsələn:



$$(137 + 118 + 13) = (137 + 13) + 118 = 150 + 118 = 268$$

$$(4 + 70 + 26) + 130 = (4 + 26) + (70 + 130) = 30 + 200 = 230$$

2. Cəmi əlverişli yolla tapın.

- a) $54 + 225 + 6$ b) $600 + 23 + 27$ c) $320 + 97 + 480$ d) $13 + 148 + 52 + 7$

Məsələ həlli

3. Məktəbin zalı 420 şagird tutur. Cədvəldə bu məktəbin ibtidai siniflərində oxuyan şagirdlərin sayı qeyd olunub. Bütün ibtidai sinif şagirdləri bu zala yerləşərmi?

Siniflər	Şagird sayı
1-ci sinif	98
2-ci sinif	114
3-cü sinif	106
4-cü sinif	86


4. Tikiş evində iyun ayında 234, iyul ayında 188 məktəbli geyimi tikildi. Avqust ayında tikilən geyimlərin sayı isə əvvəlki iki ayda tikilən geyimlərin sayının cəminə bərabərdir. Tikiş evində yay aylarında cəmi neçə məktəbli geyimi tikildi?

10 Toplamanın digər üsulları

Araşdırma-müzakirə


Elxan $438 + 327$ misalının həllini lövhədəki kimi yazdı.

- Sizcə, o, misali necə həll etdi? İzah edin.



Öyrənmə

Ədədləri mərtəbə qiymətlərinə ayırmaqla cəmi tapmaq olar. Bunun üçün hər toplanan açıq şəkildə yazılır. Sonra isə uyğun mərtəbə qiymətləri toplanır və ümumi cəm tapılır. Məsələn: $267 + 128 = ?$



Sətir üzrə belə yazmaq olar:

Yüzlükler toplanır. Onluqlar toplanır. Təkliklər toplanır.

$$267 + 128 = (200 + 100) + (60 + 20) + (7 + 8) = 300 + 80 + 15 = 395$$

$267 + 128 = 395$

Bələdçi

Toplananları mərtəbə qiymətlərinə ayırmaqla cəmi tapın.

• NÜMUNƏ •

$$154 + 538 = (100 + 500) + (50 + 30) + (4 + 8) = 600 + 80 + 12 = 692$$

- a) $256 + 126$ b) $479 + 105$ c) $626 + 59$ d) $128 + 216 + 131$ e) $815 + 27$

Müstəqil iş

1. Cəmi tapın.

$219 + 453$


$213 + 488$

$604 + 109$

$755 + 86$

$122 + 134 + 101$

- Toplananlardan birini yaxın onluğa (yaxud yüzlüyü) tamamlamaqla cəmi asan tapmaq olar. Bunun üçün uyğun ədəd müəyyən edilir, sonra isə bu ədəd toplananlardan birinə əlavə olunub digərindən çıxılır və cəm tapılır. Məsələn: $246 + 38 = ?$



Nümunə

$$\begin{array}{|c|c|} \hline +3 & -3 \\ \hline \end{array}$$

$$297 + 15 = 300 + 12 = 312$$

$$\begin{array}{|c|c|} \hline -6 & +6 \\ \hline \end{array}$$

$$506 + 312 = 500 + 318 = 818$$

2. Toplananlardan birinə uyğun ədəd əlavə edib digərindən çıxmaqla cəmi tapın.

a) $\begin{array}{|c|c|} \hline ? & ? \\ \hline \end{array}$
 $198 + 14$

b) $\begin{array}{|c|c|} \hline ? & ? \\ \hline \end{array}$
 $305 + 141$

c) $\begin{array}{|c|c|} \hline ? & ? \\ \hline \end{array}$
 $137 + 16$

d) $\begin{array}{|c|c|} \hline ? & ? \\ \hline \end{array}$
 $392 + 79$

e) $\begin{array}{|c|c|} \hline ? & ? \\ \hline \end{array}$
 $809 + 75$

3. Cəmi bir neçə üsulla tapın.

$108 + 249$

$106 + 242$

$219 + 28$

$193 + 518$

$118 + 300 + 202$

Məsələ həlli

4. Lalə aldığı kitabların adını və onların səhifələrinin sayını cədvəldə qeyd etdi.

- Ən qalın və ən nazik kitabın birlikdə neçə səhifəsi var?
- Üç kitabın birlikdə neçə səhifəsi var?

Kitabın adı	Səhifə sayı
“Balaca və Karlson”	96
“Bəhlül Danəndə”	104
“Vinni-Pux”	196



ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Cəmi tapın.

$$\begin{array}{r} + 4 2 3 \\ \hline 6 4 \end{array}$$

$$\begin{array}{r} + 3 0 6 \\ \hline 4 6 5 \end{array}$$

$$\begin{array}{r} + 4 4 7 \\ \hline 3 8 7 \end{array}$$

$$\begin{array}{r} + 2 4 5 \\ \hline 5 3 4 \\ + 1 3 6 \end{array}$$

$$\begin{array}{r} + 3 8 9 \\ \hline 2 7 6 \\ + 2 2 8 \end{array}$$

$$\begin{array}{r} + 4 5 3 \\ \hline 8 2 \\ + 1 5 4 \\ + 2 3 \end{array}$$

$$\begin{array}{r} + 2 4 5 \\ \hline 1 7 6 \\ + 1 5 9 \\ + 3 4 2 \end{array}$$

2. Əlverişli üsullarla hesablayın.

$48 + 194$

$516 + 84$

$496 + 37 + 4$

$230 + 54 + 170$

$12 + 210 + 290 + 188$

3. Boş xanalardakı rəqəmləri müəyyən edin.

$$\begin{array}{r} + 3 2 7 \\ \hline \square 2 \square \\ \hline 4 4 9 \end{array}$$

$$\begin{array}{r} + 5 4 7 \\ \hline 2 \square 4 \\ \hline 7 7 \square \end{array}$$

$$\begin{array}{r} + \square 8 3 \\ \hline 4 4 \square \\ \hline 9 \square 6 \end{array}$$

$$\begin{array}{r} + 2 \square 1 \\ \hline \square 8 3 \\ \hline 9 4 \square \end{array}$$

$$\begin{array}{r} + 4 6 7 \\ \hline \square \square 2 \\ \hline 8 3 \square \end{array}$$

$$\begin{array}{r} + 3 4 \square \\ \hline \square 6 9 \\ \hline 7 \square 4 \end{array}$$

$$\begin{array}{r} + 5 8 \square \\ \hline 2 \square 2 \\ \hline \square 3 1 \end{array}$$

4. Ən böyük və ən kiçik ədədləri müəyyən edin və onların cəmini tapın.

a) 472, 125, 261

b) 282, 456, 264

c) 346, 348, 126

d) 678, 298, 289

5. Şirniyyat mağazasında birinci həftə 390 qoğal, 238 şəkərbura satıldı. İkinci həftə isə 53 ədəd çox qoğal, 24 ədəd çox şəkərbura satıldı.

- İkinci həftə neçə qoğal və neçə şəkərbura satıldı?
- İki həftə ərzində qoğal və şəkərburanın hərəsindən neçə dənə satıldı?



6. Çəndəki su ilə hər birinin tutumu 150 l olan iki çəlləyi və hər birinin tutumu 8 l olan beş vedrəni tam doldurduqdan sonra çəndə 12 l su qaldı. Əvvəl çəndə neçə litr su var idi?



ÇIXMA (1000-ə qədər)



Hazırıqmı?

- Elxan 111 rəngli kağız alarsa, rəfdə neçəsi qalar?
- Aynur da 132 rəngli kağız almaq istəsəydi, rəfdəki kağızlar hər iki uşağa çatardımı?
- Elxan və Aynur hərəsi 10 rəngli karandaş alarsa, rəfdə neçəsi qalar?

YADA SALIN

- İkirəqəmli ədədlərin fərqi: $43 - 26 = ?$

Azalandan 1 onluq ayrılır və təkliklərinə əlavə edilir.

Onluqlar	Təkliklər

$$\begin{array}{r} \text{Onl. Təkl.} \\ 10 \\ \hline - 4 \quad 3 \\ \hline 2 \quad 6 \end{array}$$

$$43 = 3 \text{ onl.} + 13 \text{ təkl.}$$

Təkliklər çıxılır.

Onluqlar	Təkliklər

$$\begin{array}{r} \text{Onl. Təkl.} \\ 3 \quad 13 \\ \hline - 4 \quad 3 \\ \hline 2 \quad 6 \\ \hline 7 \end{array}$$

$$13 \text{ təkl.} - 6 \text{ təkl.} = 7 \text{ təkl.}$$

Onluqlar çıxılır.


Onluqlar	Təkliklər

$$\begin{array}{r} \text{Onl. Təkl.} \\ 3 \quad 13 \\ \hline - 4 \quad 3 \\ \hline 2 \quad 6 \\ \hline 1 \quad 7 \end{array}$$

$$3 \text{ onl.} - 2 \text{ onl.} = 1 \text{ onl.}$$

- Ədəd oxunda geri saymaqla $43 - 26$ fərqiini belə tapmaq olar:

$$43 - 26 = 43 - 20 - 6 = 23 - 6 = 17$$



- Onluq və təkliklərə ayırmaqla çıxma

$$\begin{array}{r} 46 \\ - 23 \\ \hline \end{array}$$

46 = 40 + 6
23 = 20 + 3

Onluqlar çıxılır. Təkliklər çıxılır.

$$46 = 40 + 6$$

$$23 = 20 + 3$$

$$\text{Cavablar toplanır: } 20 + 3 = 23$$

$$46 - 23 = (40 - 20) + (6 - 3) = 20 + 3 = 23$$

TƏKRAR ÜÇÜN TAPŞIRIQLAR

- Ədədləri alt-alta yazmaqla fərqi tapın. Bir neçəsini ədəd oxunda təsvir edin.

87 - 3	42 - 9	70 - 7	93 - 5	74 - 56	98 - 30	57 - 9	40 - 5
50 - 13	47 - 27	77 - 35	56 - 8	90 - 0	60 - 19	81 - 55	92 - 14

- Ədəd üçlüyününə əsasən toplama və çıxmanın əlaqəsinə aid misallar yazın.

50	90	70	67	92
26	60	25	48	39
24	30	45	19	53


3. Misalları həll edin. Cavabların doğruluğunu yoxlayın.

$$12 + 85 \quad 54 - 27 \quad 14 + 49 \quad 80 - 47 \quad 48 - 23 \quad 40 - 29 \quad 76 - 39 \quad 57 + 28$$


4. Ədəd üçlüyünə əsasən məchul ədədi tapın.

62	?	40	53	81
?	41	?	23	16

5. Tərəzinin gözlərini bərabərləşdirmək üçün neçə kub əlavə etmək, yaxud götürmək lazımdır?



6. “Ədəd tərəzisi”nin gözləri bərabərləşib. “?” işarəsinin yerinə hansı ədəd olmalıdır?



7. Boş xanalarda hansı ədədlər olmalıdır?

a)	Toplanan	38		12	9	
	Toplanan	7	16		43	19
	Cəm		36	58		80

b)	Azalan	45	85		91	
	Çıxılan	9		38	66	18
	Fərq		5	56		33

8. Uşaqlar bir limon ağacından 54, o birindən isə 8 ədəd az limon dərdilər.



- Uşaqlar cəmi neçə limon dərdilər?
- Onlar bu limonları on-on olmaqla qutulara yiğdilar.
Neçə qutu lazım oldu?

9. Bayramda sinif otağını bəzəmək üçün 60 şar aldılar. Şarlardan 17-si ağ, 9-u çəhrayı, qalanları isə bənövşəyidir. Neçə bənövşəyi şar aldılar? Məsələnin həllinə uyğun ifadələri seçin və qiymətlərini tapın.

$$60 + 17 - 9$$


$$60 - (17 + 9)$$

$$60 - (17 - 9)$$

$$60 - 17 - 9$$

11 Üçrəqəmli ədədlərin çıxılması

Araşdırma-müzakirə




Dəftərxana mağazasında karandaşlar 100-lük və 10-luq qutularda, həmçinin tək-tək satılır. Gün ərzində rəfdəki karandaşlardan bir 100-lük və üç 10-luq qutu, 4 dənə isə tək karandaş satıldı.

- Rəfdə neçə karandaş qaldı? Bunu necə tapmaq olar?

Öyrənmə


Üçrəqəmli ədədlərin fərqini taparkən əvvəlcə təkliklər, sonra onluqlar, axırda isə yüzlükler çıxılır. Bəzən azalanın təklikləri çıxılanın təkliklərindən, onluqları isə onluqlarından böyük və ya bərabər ola bilər. Məsələn: $578 - 143 = ?$

1 Təkliklər çıxılır.




$$\begin{array}{r} \text{Yüzl. Onl. Təkl.} \\ - 5 \quad 7 \quad 8 \\ - 1 \quad 4 \quad 3 \\ \hline \quad \quad \quad 5 \end{array}$$

2 Onluqlar çıxılır.



$$\begin{array}{r} \text{Yüzl. Onl. Təkl.} \\ - 5 \quad 7 \quad 8 \\ - 1 \quad 4 \quad 3 \\ \hline \quad \quad \quad 3 \quad 5 \end{array}$$


3 Yüzlükler çıxılır.



$$\begin{array}{r} \text{Yüzl. Onl. Təkl.} \\ - 5 \quad 7 \quad 8 \\ - 1 \quad 4 \quad 3 \\ \hline \quad \quad \quad 4 \quad 3 \quad 5 \end{array}$$

$$578 - 143 = 435$$

Ədəd oxunda $578 - 143$ fərqini belə təsvir etmək olar:



$$578 - 100 = 478$$



$$478 - 40 = 438$$



$$438 - 3 = 435$$

Bələdçi

Təsvirlərdən istifadə etməklə və alt-alta yazmaqla fərqi tapın.

• NÜMUNƏ •

$$457 - 224 = ?$$

Yüzl.	Onl.	Təkl.	Yüzl.Onl.Təkl.
			$ \begin{array}{r} - 4 5 7 \\ 2 2 4 \\ \hline 2 3 3 \end{array} $

$$a) 375 - 152 = ?$$

Yüzl.	Onl.	Təkl.

$$b) 649 - 526 = ?$$

Yüzl.	Onl.	Təkl.

Müstəqil iş

1. Fərqi tapın.

$$\begin{array}{r}
 - 6 0 0 \\
 1 0 0
 \end{array}$$

$$\begin{array}{r}
 - 3 4 0 \\
 1 4 0
 \end{array}$$

$$\begin{array}{r}
 - 5 7 6 \\
 2 4
 \end{array}$$

$$\begin{array}{r}
 - 4 7 5 \\
 2 3 2
 \end{array}$$

$$\begin{array}{r}
 - 9 6 8 \\
 5 0 4
 \end{array}$$

$$\begin{array}{r}
 - 7 4 9 \\
 5
 \end{array}$$



$$\begin{array}{r}
 - 5 8 4 \\
 5 4 2
 \end{array}$$

2. Alt-alta yazmaqla fərqi tapın. Bir neçəsini ədəd oxunda təsvir edin.

$$560 - 30 \quad 485 - 45 \quad 952 - 211 \quad 547 - 5 \quad 984 - 22 \quad 588 - 153 \quad 739 - 107$$

- Ədədləri açıq şəkildə yazmaqla da fərqi tapmaq olar.

Bu halda uyğun mərtəbə qiymətləri çıxılır və cavablar toplanır.



3. Uyğun mərtəbə qiymətlərini çıxmamaqla fərqi tapın.


$$638 - 122 \quad 573 - 23 \quad 845 - 40 \quad 984 - 250 \quad 488 - 65 \quad 763 - 511 \quad 999 - 706$$

4. Misalları həll edin.

$$973 - 40 \quad 752 - 201 \quad 786 - 2 \quad 838 - 306 \quad 566 - 250 \quad 349 - 102 \quad 547 - 15$$

Məsələ həlli

5. Qapan-tərəzidə inəyi çəkib kütləsinin 265 kq olduğunu müəyyən etdilər. Qoyun isə inəkdən 221 kq yüngül gəldi. Qoyunun kütləsi neçə kilogramdır?




12 Üçrəqəmli ədədlərin çıxılması (onluğun ayrılması)

Araşdırma-müzakirə

Marketdə 545 yumurta var idi. Gün ərzində 2 böyük qutu, 2 on yerlik qab və 8 ədəd yumurta satıldı.


- Neçə yumurta qaldı? Bunu necə tapmaq olar?



Öyrənmə

Üçrəqəmli ədədlərin fərqini taparkən azalanın təklikləri çıxılanın təkliklərindən kiçik ola bilər. Bu halda azalanın onluqlarından 1 onluq ayrıılır təkliklərinə əlavə edilir. Məsələn: $542 - 124 = ?$


1 Təkliklər müqayisə olunur.
2 təklikdən 4 təkliyi çıxmamaq olmur. Azalanın onluqlarından 1 onluq ayrıılır və 10 təklik kimi təkliklərinə əlavə edilir.
Təkliklər çıxılır.



$$\begin{array}{r}
 \text{Yüzl.} \text{Onl.} \text{Təkl.} \\
 \begin{array}{c} 5 \\ 4 \\ 2 \end{array} \\
 - \begin{array}{c} 1 \\ 2 \\ 4 \end{array} \\
 \hline
 \end{array}
 \rightarrow
 \begin{array}{r}
 \text{Yüzl.} \text{Onl.} \text{Təkl.} \\
 \begin{array}{c} 3 \\ 12 \end{array} \\
 - \begin{array}{c} 1 \\ 2 \\ 4 \end{array} \\
 \hline
 8
 \end{array}$$

$$\begin{aligned}
 4 \text{ onl.} + 2 \text{ təkl.} &= 3 \text{ onl.} + 12 \text{ təkl.} \\
 12 \text{ təkl.} - 4 \text{ təkl.} &= 8 \text{ təkl.}
 \end{aligned}$$

2 Onluqlar çıxılır.




$$\begin{array}{r}
 \text{Yüzl.} \text{Onl.} \text{Təkl.} \\
 \begin{array}{c} 3 \\ 12 \end{array} \\
 - \begin{array}{c} 1 \\ 2 \\ 4 \end{array} \\
 \hline
 18
 \end{array}$$

$$3 \text{ onl.} - 2 \text{ onl.} = 1 \text{ onl.}$$

$$542 - 124 = 418$$

3 Yüzlükler çıxılır.



$$\begin{array}{r}
 \text{Yüzl.} \text{Onl.} \text{Təkl.} \\
 \begin{array}{c} 3 \\ 12 \end{array} \\
 - \begin{array}{c} 1 \\ 2 \\ 4 \end{array} \\
 \hline
 418
 \end{array}$$

$$5 \text{ yüzl.} - 1 \text{ yüzl.} = 4 \text{ yüzl.}$$

DİQQƏT!

Bəzən üçrəqəmli ədəddən birrəqəmli, yaxud ikirəqəmli ədədi çıxdıqda da azalanın onluqlarından 1 onluq ayrıılır və təkliklərinə əlavə edilir.

Yüzl. Onl. Təkl.

$$\begin{array}{r}
 \begin{array}{c} 4 \\ 13 \end{array} \\
 - \begin{array}{c} 4 \\ 5 \\ 3 \end{array} \\
 \hline
 448
 \end{array}$$

Yüzl. Onl. Təkl.

$$\begin{array}{r}
 \begin{array}{c} 5 \\ 12 \end{array} \\
 - \begin{array}{c} 3 \\ 6 \\ 2 \end{array} \\
 \hline
 336
 \end{array}$$



Fikirləş!

Ədəd oxunda $542 - 124$ fərqini necə təsvir etmək olar?

Bələdçi

Təsvirlərdən istifadə etməklə və alt-alta yazmaqla fərqi tapın.

• NÜMUNƏ •

$$340 - 217 = ?$$

Yüzl.	Onl.	Təkl.	Yüzl. Onl. Təkl.											
			<table border="1"> <tr> <td>3</td> <td>10</td> </tr> <tr> <td>3</td> <td>4</td> <td>0</td> </tr> <tr> <td>2</td> <td>1</td> <td>7</td> </tr> <tr> <td>1</td> <td>2</td> <td>3</td> </tr> </table>	3	10	3	4	0	2	1	7	1	2	3
3	10													
3	4	0												
2	1	7												
1	2	3												

$$a) 645 - 127 = ?$$

Yüzl.	Onl.	Təkl.

$$b) 461 - 344 = ?$$

Yüzl.	Onl.	Təkl.

Müstəqil iş

1. Fərqi tapın.

$$\begin{array}{r} -683 \\ -218 \\ \hline \end{array}$$

$$\begin{array}{r} -455 \\ -129 \\ \hline \end{array}$$

$$\begin{array}{r} -570 \\ -356 \\ \hline \end{array}$$

$$\begin{array}{r} -911 \\ -2 \\ \hline 2 \end{array}$$

$$\begin{array}{r} -844 \\ -236 \\ \hline \end{array}$$

$$\begin{array}{r} -765 \\ -347 \\ \hline \end{array}$$

$$\begin{array}{r} -640 \\ -35 \\ \hline \end{array}$$

$$\begin{array}{r} -671 \\ -34 \\ \hline \end{array}$$

$$\begin{array}{r} -522 \\ -205 \\ \hline \end{array}$$

$$\begin{array}{r} -494 \\ -126 \\ \hline \end{array}$$

$$\begin{array}{r} -850 \\ -28 \\ \hline \end{array}$$

$$\begin{array}{r} -746 \\ -28 \\ \hline \end{array}$$

$$\begin{array}{r} -590 \\ -53 \\ \hline \end{array}$$

$$\begin{array}{r} -926 \\ -419 \\ \hline \end{array}$$

2. Alt-alta yazmaqla fərqi tapın. Bir neçəsini ədəd oxunda təsvir edin.

$$450 - 25 \quad 825 - 7 \quad 462 - 224 \quad 583 - 356 \quad 540 - 26 \quad 763 - 427 \quad 974 - 128$$

3. Boş xanalardakı rəqəmləri müəyyən edin. Cavabları yoxlayın.

$$\begin{array}{r} \square 32 \\ -209 \\ \hline 523 \end{array}$$

$$\begin{array}{r} -522 \\ -11\square \\ \hline 404 \end{array}$$

$$\begin{array}{r} -363 \\ -\square 8 \\ \hline 345 \end{array}$$

$$\begin{array}{r} -\square 41 \\ -205 \\ \hline 33\square \end{array}$$

$$\begin{array}{r} -76\square \\ -9 \\ \hline 7\square2 \end{array}$$

$$\begin{array}{r} -745 \\ -\square 16 \\ \hline 2\square9 \end{array}$$

$$\begin{array}{r} -\square 41 \\ -3\square7 \\ \hline 234 \end{array}$$

4. Hesablayın və “*” yerinə müqayisə işaretlərindən uyğun olanı müəyyən edin.

$$782 - 245 * 196 + 341$$

$$842 - 225 * 547 - 122$$

$$653 - 106 * 653 - 338$$

Məsələ həlli

5. Alicının 652 manat pulu var idi. O, mağazadan 332 manata tozsoran və 205 manata telefon aldı. Alicının neçə manat pulu qaldı?




6. Anbarda 360 kq kartof var idi. Anbardan mağazaya hər birində 9 kq olan 5 kisə kartof göndərdilər. Anbarda neçə kilogram kartof qaldı?



13 Üçrəqəmli ədədlərin çıxılması (yüzlüyün ayrılması)

Araşdırma-müzakirə



Açar söz
• yüzlüyün ayrılması


Mərtəbə cədvəlində 1-ci həftə satılan kekslərin sayı rəngli dairələrlə təsvir edilib. 2-ci həftə bundan 45 keks az satıldı.

- 2-ci həftə neçə keks satıldı? Bunu mərtəbə cədvəlində təsvir etməklə necə tapmaq olar?

Öyrənmə

Üçrəqəmli ədədlərin fərqini taparkən azalanın onluqları çıxılanın onluqlarından kiçik ola bilər. Məsələn: $628 - 246 = ?$

1 Təkliklər çıxılır.




Yüzl. Onl. Təkl.

$$\begin{array}{r} - 6 \ 2 \ 8 \\ - 2 \ 4 \ 6 \\ \hline 2 \end{array}$$

8 təkl. – 6 təkl. = 2 təkl.

2 Azalanın yüzlüklərindən 1 yüzlük ayrılır və 10 onluq kimi onluqlarına əlavə edilir. Onluqlar çıxılır.




Yüzl. Onl. Təkl.

$$\begin{array}{r} - 6 \ 2 \ 8 \\ - 2 \ 4 \ 6 \\ \hline 8 \ 2 \end{array}$$

6 yüzl. + 2 onl. = 5 yüzl. + 12 onl.

12 onl. – 4 onl. = 8 onl.

3 Yüzlükler çıxılır.



Yüzl. Onl. Təkl.

$$\begin{array}{r} - 5 \ 12 \\ - 2 \ 4 \ 6 \\ \hline 3 \ 8 \ 2 \end{array}$$

5 yüzl. – 2 yüzl. = 3 yüzl.

$$628 - 246 = 382$$



Ədəd oxunda $628 - 246$ fərqini necə təsvir etmək olar?

Bələdçi

Təsvirlərdən istifadə etməklə və alt-alta yazmaqla fərqi tapın.

• NÜMUNƏ •

$$227 - 53 = ?$$

Yüzl.	Onl.	Təkl.

Yüzl.	Onl.	Təkl.
1 2	12 2	7
-		5 3
		1 7 4

$$a) 319 - 174 = ?$$

Yüzl.	Onl.	Təkl.

$$b) 635 - 283 = ?$$

Yüzl.	Onl.	Təkl.

Müstəqil iş

1. Fərqi tapın.

$$\begin{array}{r} -614 \\ \hline 342 \end{array}$$

$$\begin{array}{r} -447 \\ \hline 181 \end{array}$$

$$\begin{array}{r} -735 \\ \hline 260 \end{array}$$

$$\begin{array}{r} -504 \\ \hline 34 \end{array}$$

$$\begin{array}{r} -149 \\ \hline 78 \end{array}$$

$$\begin{array}{r} -516 \\ \hline 43 \end{array}$$

$$\begin{array}{r} -733 \\ \hline 491 \end{array}$$

2. Alt-alta yazmaqla fərqi tapın. Bir neçəsini ədəd oxunda təsvir edin.

$$728 - 265$$

$$327 - 43$$

$$608 - 28$$

$$515 - 371$$

$$640 - 50$$

$$125 - 92$$

$$426 - 372$$

3. Boş xanalardakı rəqəmləri müəyyən edin. Cavabları yoxlayın.

$$\begin{array}{r} -\square 55 \\ \hline 273 \\ \hline 482 \end{array}$$

$$\begin{array}{r} -629 \\ \hline 1\square 8 \\ \hline 441 \end{array}$$

$$\begin{array}{r} -517 \\ \hline 2\square \\ \hline \square 94 \end{array}$$

$$\begin{array}{r} -73\square \\ \hline 396 \\ \hline 3\square 2 \end{array}$$

$$\begin{array}{r} -\square 68 \\ \hline 28\square \\ \hline 388 \end{array}$$

$$\begin{array}{r} -706 \\ \hline \square 46 \\ \hline 2\square 0 \end{array}$$

$$\begin{array}{r} -\square 44 \\ \hline \square 2 \\ \hline 292 \end{array}$$

4. Hesablayın və “*” yerinə müqayisə işarələrindən uyğun olanı müəyyən edin.

$$708 - 347 * 521$$

$$607 - 25 * 299 + 175 + 101$$

$$628 + 108 * 909 - 171$$


Məsələ həlli

5. Lalə və Aynur herbari düzəltmək üçün 158 çiçək topladılar. Bu çiçəklərdən 65-ni Lalə, qalanını isə Aynur toplamışdı. Aynur neçə çiçək toplamışdı?



6. Musiqi alətləri mağazasında satılan saz skripkadan 140 manat ucuzdur.

- Saz neçəyədir?
- Tar sazdan 50 manat bahadır. Tar neçəyədir?
- 600 manat pul bir tar və bir saz almağa çatarmı?






MƏSƏLƏLƏRİ HƏLL EDİN



- MƏSƏLƏNI ANLA
- PLAN QUR
- HƏLL ET
- YOXLA

1. “Ədəd tərəzisi”nin gözləri bərabərləşib. “?” işarəsinin yerinə hansı ədəd olmalıdır?



2. Bakıdakı köhnə televiziya qülləsinin hündürlüyü 180 m idi. Yeni tikilən qüllənin hündürlüyü isə 310 metrdir. Yeni qüllə köhnəsindən neçə metr hündürdür?



3. Zooparkda ana və bala panda həftə ərzində birlikdə 285 kq bambuk yedilər. Bunun 78 kilogramını bala panda yedi. Ana panda həftə ərzində neçə kilogram bambuk yedi?



4. Birinci çəndə 450 l su var. Bu, ikinci çəndəki sudan 120 l çoxdur. İkinci çəndə neçə litr su var?



5. Pərdə mağazasına hər birində 100 m olan 3 top parça gətirdilər. Həftə ərzində bu parçadan 160 m satıldı. Mağazada neçə metr parça qaldı?



7. Şirniyyatçı sıfarişə görə dörd gün ərzində cəmi 985 ədəd şirniyyat bişirib təhvil verməli idi. O, üç gün ərzində təhvil verdiyi şirniyyatların sayını cədvəldə qeyd etdi. Şirniyyatçı bazar günü neçə şirniyyat bişirib təhvil verməlidir?

Həftənin günləri	Şirniyyatların sayı
Cümə axşamı	246
Cümə	322
Şənbə	268
Bazar	?

8. İnşaatçılar üçbloklu binaya 486 pəncərə qoymalar. Birinci bloka 180 pəncərə, ikinci bloka isə bundan 54 ədəd az pəncərə qoyuldu. Binanın üçüncü blokuna neçə pəncərə qoyuldu?



9. Mağazada milli oğlan geyim dəstinin qiyməti 149 manat, qız geyim dəstinin qiyməti isə bundan 29 manat bahadır. Alıcı bir oğlan və bir qız milli geyim dəsti aldı.

- O neçə manat ödəməlidir?
- Alıcı satıcıya 350 manat verdi. Satıcı ona neçə manat qaytarmalıdır?



10. Həftə ərzində birinci kuryer 465, ikinci kuryer 448 bağlaməni ünvanlara çatdırmalı idi. Həftəçi birinci kuryer 309, ikincisi isə 270 bağlama çatdırıldı. Həftəsonu hansı kuryer daha çox bağlama çatdırmalıdır?



11. Şəkil əsasında məsələ qurun və həll edin.



14 Üçrəqəmli ədədlərin çıxılması (onluq və yüzlüyün ayrılması)

Araşdırma-müzakirə OYUN

Oyunçu sayı: 2 nəfər.

Ləvazimat: üzərində üçrəqəmli ədədlər yazılmış 4 kart (çıxılan), hər oyunçuya bir abak və rəngli aşıqlar.

Oyunun qaydası:

- Kartlar qarışdırılır və üzüaşağı masanın üzərinə qoyulur.
- Hər oyunçu öz abakında aşıqları şəkildəki sayıda düzür (azalan) və çıxılanı müəyyən etmək üçün kartlardan birini açır.



Abakda çıxma zamanı təkliklər milindəki aşıqların sayı çıxılanın təkliklərindən çox və ya bərabərdirsə, uyğun sayıda aşiq kənaraya qoyulur. Təkliklər milindəki aşıqların sayı çıxılanın təkliklərindən azdırsa, soldakı mildən bir aşiq çıxarıb kənaraya qoyulur.


Onun əvəzinə təkliklər milinə 10 aşiq əlavə edilir və çıxılanın təklikləri qədər aşiq çıxarılır. Eyni qayda ilə onluqlar, sonra isə yüzlükler çıxılır.

Sonda alınan ədəd yazılır. Cavabı daha tez və düzgün yazan oyunçu qalib gəlir.

Öyrənmə


Üçrəqəmli ədədlərin fərqini taparkən azalanın onluq və təklikləri uyğun olaraq çıxılanın onluq və təkliklərindən kiçik ola bilər. Bu halda azalandan 1 onluq ayırib təkliklərinə, 1 yüzlük ayırib onluqlarına əlavə edilir. Məsələn: $525 - 149 = ?$

1 Təkliklər çıxılır.




$$\begin{array}{r} \text{Yüzl. Onl. Təkl.} \\ \boxed{1} \quad \boxed{15} \\ - \quad \boxed{5} \quad \boxed{2} \quad \boxed{5} \\ \hline \boxed{1} \quad \boxed{4} \quad \boxed{9} \\ \hline \boxed{6} \end{array}$$

2 Onluqlar çıxılır.



$$\begin{array}{r} \text{Yüzl. Onl. Təkl.} \\ \boxed{4} \quad \boxed{11} \quad \boxed{15} \\ - \quad \boxed{5} \quad \boxed{2} \quad \boxed{5} \\ \hline \quad \boxed{1} \quad \boxed{4} \quad \boxed{9} \\ \hline \quad \boxed{7} \quad \boxed{6} \end{array}$$

3 Yüzlükler çıxılır.



$$\begin{array}{r} \text{Yüzl. Onl. Təkl.} \\ \boxed{4} \quad \boxed{11} \quad \boxed{15} \\ - \quad \boxed{5} \quad \boxed{2} \quad \boxed{5} \\ \hline \quad \boxed{1} \quad \boxed{4} \quad \boxed{9} \\ \hline \quad \boxed{3} \quad \boxed{7} \quad \boxed{6} \end{array}$$

2 onl. + 5 təkl. = 1 onl. + 15 təkl. 5 yüzl. + 1 onl. = 4 yüzl. + 11 onl.

15 təkl. – 9 təkl. = 6 təkl.

11 onl. – 4 onl. = 7 onl.

4 yüzl. – 1 yüzl. = 3 yüzl.



$$525 - 149 = 376$$

Ədəd oxunda $525 - 149$ fərqini necə təsvir etmək olar?

Bələdçi

Təsvirlərdən istifadə etməklə və alt-alta yazmaqla fərqi tapın.

• NÜMUNƏ •

$$223 - 48 = ?$$

Yüzl.	Onl.	Təkl.

Yüzl.	Onl.	Təkl.

$$a) 534 - 157 = ?$$

Yüzl.	Onl.	Təkl.

$$b) 344 - 289 = ?$$

Yüzl.	Onl.	Təkl.

Müstəqil iş

1. Fərqi tapın.

$$\begin{array}{r} -542 \\ -173 \end{array}$$

$$\begin{array}{r} -611 \\ -284 \end{array}$$

$$\begin{array}{r} -218 \\ -169 \end{array}$$

$$\begin{array}{r} -830 \\ -496 \end{array}$$

$$\begin{array}{r} -533 \\ -255 \end{array}$$

$$\begin{array}{r} -934 \\ -367 \end{array}$$

$$\begin{array}{r} -625 \\ -247 \end{array}$$

$$\begin{array}{r} -156 \\ 88 \end{array}$$

$$\begin{array}{r} -322 \\ 35 \end{array}$$

$$\begin{array}{r} -463 \\ 67 \end{array}$$

$$\begin{array}{r} -121 \\ 33 \end{array}$$

$$\begin{array}{r} -950 \\ 72 \end{array}$$

$$\begin{array}{r} -423 \\ 44 \end{array}$$

$$\begin{array}{r} -152 \\ 56 \end{array}$$

- Bəzən azalanın onluqları sıfıra bərabər, təklikləri isə çıxılanın təkliklərindən kiçik ola bilər. Bu halda azalanın onluqları sıfıra bərabər olduğu üçün əvvəlcə 1 yüzlük ayırib onluqlarına, sonra isə 1 onluq ayırib təkliklərinə əlavə edilir. Bundan sonra təkliklər, onluqlar və yüzlüklər çıxılır. Məsələn: $205 - 98 = ?$

1 yüzlük ayırib onluqlara, sonra 1 onluq ayırib təkliklərə əlavə olunur.

$$\begin{array}{r} \text{Yüzl.Onl.Təkl.} \\ \boxed{1} \boxed{10} \\ - \cancel{2} \cancel{0} \cancel{5} \\ \hline 9 \quad 8 \end{array}$$

$$\begin{array}{r} \text{Yüzl.Onl.Təkl.} \\ \boxed{1} \boxed{9} \boxed{15} \\ - \cancel{2} \cancel{0} \cancel{5} \\ \hline 9 \quad 8 \end{array}$$

1 Təkliklər çıxılır.

$$\begin{array}{r} \text{Yüzl.Onl.Təkl.} \\ \boxed{1} \boxed{9} \boxed{15} \\ - \cancel{2} \cancel{0} \cancel{5} \\ \hline 9 \quad 8 \end{array}$$

2 Onluqlar çıxılır.

$$\begin{array}{r} \text{Yüzl.Onl.Təkl.} \\ \boxed{1} \boxed{9} \boxed{15} \\ - \cancel{2} \cancel{0} \cancel{5} \\ \hline 0 \quad 7 \end{array}$$

3 Yüzlüklər çıxılır.

$$\begin{array}{r} \text{Yüzl.Onl.Təkl.} \\ \boxed{1} \boxed{9} \boxed{15} \\ - \cancel{2} \cancel{0} \cancel{5} \\ \hline 1 \quad 0 \quad 7 \end{array}$$



$$205 - 98 = 107$$

DİQQƏT! Azalanın təklik və onluqları sıfıra bərabər olduğu halda da eyni qaydadan istifadə edilir. Məsələn: $300 - 27 = ?$

1 Təkliklər çıxılır.

$$\begin{array}{r} \text{Yüzl.Onl.Təkl.} \\ \boxed{2} \boxed{9} \boxed{10} \\ - \cancel{3} \cancel{0} \cancel{0} \\ \hline 2 \quad 7 \end{array}$$

2 Onluqlar çıxılır.

$$\begin{array}{r} \text{Yüzl.Onl.Təkl.} \\ \boxed{2} \boxed{9} \boxed{10} \\ - \cancel{3} \cancel{0} \cancel{0} \\ \hline 7 \quad 3 \end{array}$$

3 Yüzlüklər çıxılır.

$$\begin{array}{r} \text{Yüzl.Onl.Təkl.} \\ \boxed{2} \boxed{9} \boxed{10} \\ - \cancel{3} \cancel{0} \cancel{0} \\ \hline 2 \quad 7 \quad 3 \end{array}$$

$$300 - 27 = 273$$





2. Alt-alta yazmaqla fərqi tapın.

$$500 - 36 \quad 701 - 3 \quad 804 - 67 \quad 407 - 18 \quad 506 - 8 \quad 905 - 7 \quad 708 - 9$$

$$902 - 245 \quad 200 - 123 \quad 821 - 46 \quad 101 - 2 \quad 208 - 169 \quad 100 - 11 \quad 400 - 105$$

3. Fərqi tapın və hər nəticəyə uyğun təsviri müəyyən edin.


$$\begin{array}{r} - 8 0 0 \\ \hline 2 \end{array}$$

$$\begin{array}{r} - 5 0 3 \\ \hline 2 5 5 \end{array}$$


$$\begin{array}{r} - 7 0 2 \\ \hline 2 5 \end{array}$$

$$\begin{array}{r} - 4 4 2 \\ \hline 2 8 8 \end{array}$$


$$\begin{array}{r} - 6 1 0 \\ \hline 7 7 \end{array}$$




1




2



3



4



5

4. Boş xanalardakı rəqəmləri müəyyən edin. Cavabları yoxlayın.

$$\begin{array}{r} - 8 3 \square \\ \hline 1 6 4 \\ \hline \square 6 8 \end{array}$$

$$\begin{array}{r} - 6 0 0 \\ \hline 2 4 \square \\ \hline 3 \square 2 \end{array}$$

$$\begin{array}{r} - 1 0 4 \\ \hline 3 \square 8 \\ \hline \square 8 \end{array}$$

$$\begin{array}{r} - 2 0 0 \\ \hline \square 8 \\ \hline 1 \square 3 \end{array}$$

$$\begin{array}{r} - 5 4 3 \\ \hline 4 5 \square \\ \hline \square 7 \end{array}$$

$$\begin{array}{r} - 4 1 \square \\ \hline 1 \square 5 \\ \hline 2 4 5 \end{array}$$

Məsələ həlli

5. Məktəblilər üçün yay düşərgəsinə iki həftə ərzində 600 şagird yazılıdı. İlk həftədə düşərgəyə 367 şagird yazılmışdı. Düşərgəyə ikinci həftə neçə şagird yazılıdı?

6. Məktəb kitabxanasında 576 kitab var. Bunlardan 122-si ingilis, 157-si rus, qalanları isə Azərbaycan dilindədir. Kitabxanada Azərbaycan dilində neçə kitab var?



7. Şəklə əsasən suallara cavab verin.

- Üzüm almadan 342 q ağırdır. Alma neçə qramdır?
- Armudun kütləsi üzüm, gilas və almanın kütlələri cəmindən 469 q yüngüldür. Armud neçə qramdır?



500 q



? q



49 q



? q

15 Çıxmanın digər üsulları

Araşdırma-müzakirə




Samirin atasının 36, əmisinin 42 yaşı var.

- Onların yaşları arasında neçə il fərq var?
- 4, 8 və 14 ildən sonra onların yaşları arasında fərq neçə olacaq?
- Alınan fərqləri müqayisə edin.


Öyrənmə

Çıxılanı yaxın onluğa (yaxud yüzlüyü) tamamlamaqla fərqi asan tapmaq olar. Bunun üçün uyğun ədəd müəyyən edilir. Sonra isə bu ədəd həm azalanın, həm də çıxılanın üzərinə əlavə olunur və fərq tapılır.



$$173 - 46 = (173 + 4) - (46 + 4) = 177 - 50 = 127$$

$$\begin{array}{r} 173 \\ - 46 \\ \hline 127 \end{array}$$




$$511 - 198 = (511 + 2) - (198 + 2) = 513 - 200 = 313$$

$$\begin{array}{r} 511 \\ - 188 \\ \hline 323 \end{array}$$

Bələdçi

Azalan və çıxılanın
üzərinə uyğun ədədi
əlavə etməklə fərqi tapın.

• NÜMUNƏ •



$$233 - 87 = (233 + 13) - (87 + 13) = 246 - 100 = 146$$

a) $43 - 26$

b) $445 - 296$

c) $473 - 247$

d) $437 - 319$

e) $682 - 356$

Müstəqil iş

1. Daha asan hesablamaq üçün azalan və çıxılana hansı ədədi əlavə etmək lazımdır? Fərqi şifahi tapın və alt-alta çıxmamaqla cavabı yoxlayın.

62 - 39

106 - 97

261 - 196

361 - 58

372 - 89

500 - 187

910 - 675



- Bəzən çıxılanı uyğun hissələrə ayırmaqla fərqi daha asan tapmaq olar.
Məsələn: $316 - 56 = ?$

$$316 - \begin{array}{c} 56 \\ \diagup \quad \diagdown \\ 16 \quad 40 \end{array} = (316 - 16) - 40 = 300 - 40 = 260$$


$$316 - 56 = 260$$

- Çıxılanı mərtəbə qiymətlərinə ayırmaqla da fərqi tapmaq olar.

$$849 - \begin{array}{c} 337 \\ \diagup \quad \diagdown \\ 300 \quad 30 \quad 7 \end{array} = 849 - 300 - 30 - 7 = 549 - 30 - 7 = 519 - 7 = 512$$

$$849 - 337 = 512$$

Bunu ədəd oxunda
belə təsvir etmək olar.



2. Çıxılanı uyğun hissələrə ayırmaqla fərqi tapın.

$$\begin{array}{c} 467 - 77 \\ \diagup \quad \diagdown \\ ? \quad ? \end{array} \quad \begin{array}{c} 240 - 60 \\ \diagup \quad \diagdown \\ ? \quad ? \end{array} \quad \begin{array}{c} 350 - 90 \\ \diagup \quad \diagdown \\ ? \quad ? \end{array} \quad \begin{array}{c} 610 - 30 \\ \diagup \quad \diagdown \\ ? \quad ? \end{array} \quad \begin{array}{c} 472 - 92 \\ \diagup \quad \diagdown \\ ? \quad ? \end{array}$$

3. Çıxılanı mərtəbə qiymətlərinə ayırmaqla fərqi tapın. Bir neçəsini ədəd oxunda təsvir edin.

$$463 - 342 \quad 828 - 314 \quad 396 - 35 \quad 562 - 331 \quad 444 - 333 \quad 927 - 415$$

4. Fərqi tapmaq üçün asan üsul seçin. Cavabı tapın və toplama ilə yoxlayın.

$$640 - 80 \quad 550 - 496 \quad 363 - 48 \quad 426 - 211 \quad 666 - 542 \quad 427 - 57$$

Məsələ həlli

5. Zooparkda olan bəzi heyvanların sayı cədvəldə göstərilib.

- Balıqların sayı sürünlərin sayından nə qədər çoxdur?
- Quşlar və sürünlərin birgə sayı balıqların sayından nə qədər azdır?

Heyvanlar	Sayı
Balıqlar	562
Sürünlər	34
Quşlar	398

6. Bağdan 511 kq alma və bundan 31 kq az armud yiğdi. Cəmi 950 kq yük götürə bilən maşınla bu meyvələri birdəfəyə aparmaq olarmı?



16 Təqribi toplama və çıxma

Araşdırma-müzakirə

$$500 - 400 = 100$$

Sarı kürəciklər qırmızılardan təqribən 100 ədəd çoxdur.



$$500 + 400 = 900$$

iki bankada təqribən 900 kürəcik var.



Açar sözlər

- yuvarlaqlaşdırma
- təqribi
- dəqiq

- Lalə və Samir hesablamaları nə üçün belə apardılar?
- Onlar hesablamaları başqa cür necə apara bilərdilər?

Öyrənmə

Hesablamalarda dəqiqlik tələb olunmursa, ədədləri yuvarlaqlaşdırmaqla onların cəmini və fərqini daha asanlıqla tapmaq olar. Bu zaman cavab dəqiğ yox, təqribi alınır. Məsələn, 608 və 271 ədədlərini yüzlüklərə, yaxud onluqlara qədər yuvarlaqlaşdırmaqla onların təqribi cəmini və fərqini belə tapmaq olar.

Yüzlüklərə qədər yuvarlaqlaşdırmaqla

$$\begin{array}{r} + 608 \\ \underline{- 271} \\ 900 \end{array}$$

$$608 + 271 \approx 900$$

$$\begin{array}{r} - 608 \\ \underline{+ 271} \\ 300 \end{array}$$

$$608 - 271 \approx 300$$

Onluqlara qədər yuvarlaqlaşdırmaqla

$$\begin{array}{r} + 271 \\ \underline{- 271} \\ 880 \end{array}$$

$$608 + 271 \approx 880$$

$$\begin{array}{r} - 608 \\ \underline{+ 271} \\ 340 \end{array}$$

$$608 - 271 \approx 340$$

Hansı halda təqribi cavab dəqiğ cavaba daha yaxındır: ədədləri yüzlüklərə, yoxsa onluqlara qədər yuvarlaqlaşdırıldıqda?

Fikirləş!



Bələdçi

• NÜMUNƏ •

Yüzlüklərə qədər

$$\begin{array}{r} - 641 \\ \underline{+ 258} \\ 300 \end{array}$$

$$641 - 258 \approx 300$$

Onluqlara qədər

$$\begin{array}{r} - 641 \\ \underline{+ 258} \\ 380 \end{array}$$

$$641 - 258 \approx 380$$

Ədədləri əvvəlcə yüzlüklərə, sonra isə onluqlara qədər yuvarlaqlaşdırmaqla hesablayın.

$$\begin{array}{r} - 375 \\ \underline{+ 91} \end{array}$$

$$\begin{array}{r} + 78 \\ \underline{- 225} \end{array}$$

$$\begin{array}{r} - 703 \\ \underline{+ 198} \end{array}$$

$$\begin{array}{r} - 322 \\ \underline{+ 208} \end{array}$$

$$\begin{array}{r} + 510 \\ \underline{- 351} \end{array}$$

$$\begin{array}{r} + 198 \\ \underline{- 452} \end{array}$$

Müstəqil iş

1. Yüzlülkərə qədər yuvarlaqlaşdırmaqla hesablayın. Təqribi cavabı dəqiq cavabla müqayisə edin.

$172 + 321$ $732 - 129$ $205 + 358$ $329 - 109$ $599 + 203$ $202 - 93$

2. Onluqlara qədər yuvarlaqlaşdırmaqla hesablayın. Təqribi cavabı dəqiq cavabla müqayisə edin.

$22 + 67$ $73 - 38$ $199 + 34$ $578 - 321$ $445 + 25$ $643 - 36$

3. Əvvəlcə yüzlülkərə, sonra isə onluqlara qədər yuvarlaqlaşdırmaqla hesablayın. Hansı cavab dəqiq cavaba daha yaxındır?


$445 - 109$ $713 - 208$ $104 + 398$ $879 - 92$ $903 - 707$ $513 + 242$

Məsələ həlli


4. Televizorun qiyməti 337 manat, paltaryuyan maşının qiyməti isə 418 manatdır. Alıcı ümumi məbləği təqribi hesabladı və mağazaya gələrkən özü ilə 760 manat pul götürdü. Bu malları almaq üçün onun pulu çatarmı?

5. Diaqramda nəbatat bağındaki güllərin sayı təsvir edilib. Doğru fikri müəyyən edin.

- Bağda təqribən 120 nərgiz var.
- Lalə və qızılgüllərin birlikdə sayı təqribən 300 dənədir.
- Nərgizlərin sayı lalələrin sayından təqribən 20 ədəd çoxdur.



6. Elxan evdən marketə və marketdən məktəbə qədər olan yolların uzunluğunu yuvarlaqlaşdırıdı və topladı. O, təqribi cavabın 800 addım olduğunu tapdı. Elxan hesablama apararkən ədədləri yüzlükərə, yoxsa onluqlara qədər yuvarlaqlaşdırmışdı?



ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR



1. Fərqi tapın. Bir neçəsini ədəd oxunda təsvir edin.

$$\begin{array}{r} -500 \\ 189 \end{array}$$

$$\begin{array}{r} -702 \\ 86 \end{array}$$

$$\begin{array}{r} -810 \\ 258 \end{array}$$

$$\begin{array}{r} -541 \\ 73 \end{array}$$

$$\begin{array}{r} -922 \\ 367 \end{array}$$

$$\begin{array}{r} -333 \\ 108 \end{array}$$

$$\begin{array}{r} -610 \\ 583 \end{array}$$

$$\begin{array}{r} -483 \\ 146 \end{array}$$

$$\begin{array}{r} -117 \\ 35 \end{array}$$

$$\begin{array}{r} -305 \\ 107 \end{array}$$

$$\begin{array}{r} -132 \\ 43 \end{array}$$

$$\begin{array}{r} -101 \\ 5 \end{array}$$

$$\begin{array}{r} -654 \\ 78 \end{array}$$

$$\begin{array}{r} -400 \\ 91 \end{array}$$

2. Boş xanalardakı rəqəmləri müəyyən edin.

$$\begin{array}{r} -435 \\ \boxed{} \boxed{} \boxed{} \\ 312 \end{array}$$

$$\begin{array}{r} -\boxed{6}5 \\ \boxed{1} \boxed{} 2 \\ 14 \boxed{} \end{array}$$

$$\begin{array}{r} -\boxed{} \boxed{} \boxed{} \\ \boxed{4} \boxed{3} 3 \\ 322 \end{array}$$

$$\begin{array}{r} -67\boxed{} \\ \boxed{3} \boxed{} 0 \\ \boxed{3} 31 \end{array}$$

$$\begin{array}{r} -28\boxed{} \\ \boxed{8} 8 \\ \boxed{9} 9 \end{array}$$


$$\begin{array}{r} -400 \\ \boxed{2} \boxed{} \\ 3 \boxed{} 8 \end{array}$$

$$\begin{array}{r} -\boxed{0} \boxed{} \\ \boxed{1} \boxed{} 8 \\ 447 \end{array}$$

3. İfadələri yazın və qiymətini hesablayın.

- a) 412 ilə 297-dən əvvəlki tək ədədin fərqi
- b) 242 və 458 ədədlərinin cəmi ilə 374-ün fərqi
- c) 500-dən sonraki cüt ədədlə 195-in fərqi
- d) 210 ilə 4 və 3-ün hasilinin fərqi

4. Tərəzinin gözləri tarazlıqdadır. Eyni meyvələrin kütlələri bərabərdir. Hər meyvənin kütləsini tapın.



5. Azalan və çıxılanın üzərinə uyğun ədədi əlavə etməklə fərqi tapın.

$$872 - 393$$

$$614 - 286$$

$$755 - 247$$

$$474 - 29$$

$$982 - 596$$

$$460 - 38$$

6. Çıxılanı uyğun hissələrə ayırmaqla fərqi tapın.

$$467 - 87$$

$$530 - 70$$

$$555 - 321$$

$$862 - 341$$

$$862 - 82$$

$$460 - 90$$

7. Fərqi müxtəlif üsullarla tapın. Cavabı toplama ilə yoxlayın.

$$77 - 38$$

$$622 - 95$$

$$304 - 187$$

$$93 - 46$$

$$912 - 129$$

$$505 - 76$$

8. Əvvəlcə yüzlüklərə, sonra isə onluqlara qədər yuvarlaqlaşdırmaqla təqribi hesablayın. Hansı cavab dəqiq cavaba daha yaxındır?

$732 - 296$

$323 + 379$

$404 - 138$

$54 + 257$

$982 - 596$

$616 - 194$

9. Kartları yanaşı qoymuşda alınan ən böyük və ən kiçik üçrəqəmli ədədləri müəyyən edin. Bu ədədlərin cəmini və fərqini tapın.



10. Səbinə və Samir hərəsi fikrində bir ədəd tutdu. Səbinənin fikrində tutduğu ədədin onluqlar mərtəbəsindəki rəqəmi 3 vahid azaltdıqda 446 alınır.

- Səbinə fikrində hansı ədədi tutmuşdu?
- Bu ədəd Samirin fikrində tutduğu ədəddən 208 vahid böyükdür.
Samir fikrində hansı ədədi tutmuşdu?

11. Məktəbdə 489 qız və 467 oğlan təhsil alır.

Bu şagirdlərin 688 nəfəri səhər, qalanları isə günorta növbəsində oxuyur. Günorta növbəsində neçə şagird oxuyur?



12. Hava limanında üç təyyarə uçuşa hazırlaşırıldı. Cədvəldə reyslər və hər təyyarədəki sərnişinlərin sayı göstərilib.

- Üç təyyarədə cəmi neçə sərnişin var idi?
- İstanbula uçan sərnişinlər Naxçıvana uçan sərnişinlərdən neçə nəfər çoxdur?
- Naxçıvana və Kiyevə uçan sərnişinlərin birlikdə sayı İstanbula uçan sərnişinlərdən neçə nəfər çoxdur?



Aviareyslər	Sərnişin sayı
Bakı-İstanbul	212
Bakı-Naxçıvan	86
Bakı-Kiyev	198

13. Boş qabın kütləsi 275 qramdır. Qabdakı albalıların kütləsi nə qədərdir?

- Ədədləri əvvəlcə onluqlara, sonra isə yüzlüklərə qədər yuvarlaqlaşdırmaqla təqribi cavabları tapın.
- Dəqiq cavabla hər təqribi cavabın fərqini hesablayın.



833 q

VURMA VƏ BÖLME. RİYAZİ İFADƏLƏR. TƏNLİK




Hazırıqmı?


- İdman dərsində neçə şagird iştirak edir? Bunu daha asanlıqla necə tapmaq olar?
- Müəllimin göstərişindən sonra neçə komanda alınacaq?
- Hər birində 10 uşaq olmaqla 3 komanda yaratmaq üçün əlavə neçə uşaq lazımdır? Riyazi ifadə yazmaqla bunu necə tapmaq olar?

YADA SALIN


- Bir neçə qrupun hər birində eyni sayıda əşya olarsa, əşyaların ümumi sayını vurma əməli ilə tapmaq olar.




- Vuruqların yerini dəyişdikdə hasil dəyişmir. $4 \cdot 3 = 3 \cdot 4$



- Əşyaları hər birində bərabər sayıda olmaqla qruplara ayırdıqda alınan qrupların sayını bölmə əməli ilə tapmaq olar.



- Vurma və bölmə əməlləri bir-biri ilə əlaqəlidir. Bölmə vurmanın tərs əməlidir.



$$\begin{aligned} 9 \cdot 3 &= 27 \\ 3 \cdot 9 &= 27 \\ 27 : 9 &= 3 \\ 27 : 3 &= 9 \end{aligned}$$

Vurma cədvəli										
0	0	0	0	0	0	0	0	0	0	0
1	0	1	2	3	4	5	6	7	8	9
2	0	2	4	6	8	10	12	14	16	18
3	0	3	6	9	12	15	18	21	24	27
4	0	4	8	12	16	20	24	28	32	36
5	0	5	10	15	20	25	30	35	40	45
6	0	6	12	18	24	30	36	42	48	54
7	0	7	14	21	28	35	42	49	56	63
8	0	8	16	24	32	40	48	56	64	72
9	0	9	18	27	36	45	54	63	72	81
10	0	10	20	30	40	50	60	70	80	90

- 1-ə bölmə $6 : 1 = 6$
- Ədədi özünə bölmə $8 : 8 = 1$
- 0-ı ədədə bölmə $0 : 7 = 0$
- 0-a bölmək olmaz. ~~0 : 0~~

TƏKRAR ÜÇÜN TAPŞIRIQLAR


- Vurma və bölmə əməllərini yerinə yetirin.

$$\begin{array}{cccccccccc} 6 \cdot 1 & 5 \cdot 6 & 5 \cdot 8 & 4 \cdot 9 & 2 \cdot 6 & 3 \cdot 3 & 0 \cdot 8 & 4 \cdot 7 & 3 \cdot 8 & 2 \cdot 9 \\ 18:3 & 0:2 & 12:2 & 36:4 & 24:3 & 4:0 & 21:3 & 4:4 & 24:4 & 3:6 \end{array}$$


- Hesablayın və “*” yerinə müqayisə işarələrindən uyğun olanı müəyyən edin.

$$5 \cdot 7 * 7 \cdot 5 \quad 4 \cdot 4 * 3 \cdot 5 \quad 28:4 * 2 \cdot 3 \quad 69 - (35 - 6) * 5 \cdot 9 \quad 0 \cdot 8 * 47 - (19 + 28)$$


3. Vurma və bölmənin əlaqəsinə aid misallar yazın.



$$\begin{array}{l} \square \cdot \square = \square \\ \square \cdot \square = \square \\ \square : \square = \square \\ \square : \square = \square \end{array}$$



$$\begin{array}{l} \square \cdot \square = \square \\ \square \cdot \square = \square \\ \square : \square = \square \\ \square : \square = \square \end{array}$$







$$\begin{array}{l} \square \cdot \square = \square \\ \square \cdot \square = \square \\ \square : \square = \square \\ \square : \square = \square \end{array}$$

4. Vurma cədvəlindən istifadə etməklə boş xanalardakı ədədləri müəyyən edin.





$$\begin{array}{l} \square : 9 = 3 \quad \square \cdot 2 = 18 \quad \square : 5 = 3 \quad 4 \cdot \square = 32 \quad \square : 2 = 9 \quad \square \cdot 7 = 21 \quad 16 : \square = 8 \\ \square \cdot 9 = 27 \quad \square : 9 = 2 \quad \square \cdot 3 = 15 \quad 32 : \square = 4 \quad 2 \cdot \square = 18 \quad \square : 7 = 3 \quad 2 \cdot \square = 16 \end{array}$$

5. Üçbucağın uyğun hissələrində vurma və bölmə ilə əlaqəli üç ədəd yazılımalıdır.

a) "?" işarəsinin yerinə hansı ədədlər olmalıdır?



b) Səhv yazılmış ədədləri tapın və düzəldin.



6. Vurma və bölmə əməlləri ilə əlaqəli olan üç ədədi müəyyən edin. Uyğun misallar yazın.

- a) 3, 18, 7, 21 b) 4, 8, 3, 32 c) 5, 9, 45, 55 d) 4, 18, 9, 36 e) 5, 10, 15, 50

7. Dairələrin içinə "+", "-", ".", ":" işaretlərindən uyğun olanını tapın.

$$8 \bigcirc 4 = 4 \quad 4 \bigcirc 4 = 16 \quad 8 \bigcirc 2 = 6 \quad 6 \bigcirc 4 = 10 \quad 12 \bigcirc 4 = 3 \quad 12 \bigcirc 3 = 9$$

8. Samir fikrində üçrəqəmli ədəd tutdu. Bu ədədin onluqlarının sayı 4-dür. Təkliklərin sayı onluqlardan 2 dəfə çoxdur. Yüzlüklerin sayı isə təkliklərdən 8 dəfə azdır. Bu hansı ədəddir?

9. Elxan meşədən 9, Lalə 11, Səbinə isə 4 göbələk yiğdi. Onlar topladıqları göbələkləri aralarında bərabər böldülər. Hər usşağa neçə göbələk düşdü?



10. Tutumu 5 l olan vedrəni 6 dəfə su ilə tam doldurub boş çəlləyə tökdülər. Çəllək 50 l su tutur. Çəlləyi doldurmaq üçün daha neçə litr su lazımdır?



11. Bağban hər cərgədə 4 ağac olmaqla 6 cərgə armud və hər cərgədə 5 ağac olmaqla 5 cərgə alma ağacı əkdi. O hansı ağacdan daha çox əkdi?



17 6-ya və 7-yə vurma

Araşdırma-müzakirə



Anar kubun hər üzünə bir stiker yapışdırmaq istədi.

- Ona 3 kubun, 4 kubun üzlərinə yapışdırmaq üçün neçə stiker lazımdır?
- Bunu necə tapmaq olar?


Açar sözər

- dəfə
- vuruq
- hasil
- 6-ya vurma
- 7-yə vurma

Öyrənmə

Ədədi 6-ya vurmaq 6-nı həmin ədəd dəfə təkrar toplamaq deməkdir.

$$8 \cdot 6 = 6 + 6 + 6 + 6 + 6 + 6 + 6 + 6 = 48$$




Fikirləş!

Ədəd oxunda hansı vurma əməli təsvir olunub?



- Vuruqlardan birini hissələrə ayırmaqla da hasilini tapmaq olar. Bu zaman həmin hissələrin digər vuruqla hasilləri toplanır.




$$30 + 18 = 48$$

$$8 \cdot 6 = 48$$

Bələdçi

• NÜMUNƏ •



$$30 + 24 = 54$$

$$9 \cdot 6 = 54$$

Təsvirlərə əsasən vuruqlardan birini verilmiş hissələrə ayırmaqla $9 \cdot 6$ hasilini tapın.

- a) 2 b) 6 c) 1

Müstəqil iş

1. Vuruqların yerini dəyişməklə hasili tapın. Vurma əməlinin bir neçəsini ədəd oxunda təsvir edin.

$1 \cdot 6$

$2 \cdot 6$

$3 \cdot 6$

$4 \cdot 6$



$5 \cdot 6$

$6 \cdot 8$

$6 \cdot 9$

$6 \cdot 10$




2. Təsvirlərə əsasən vuruqlardan birini verilmiş hissələrə ayırmaqla hasili tapın.



- Ədədi 7-yə vurmaq 7-ni həmin ədəd dəfə təkrar toplamaq deməkdir.

$$3 \cdot 7 = 7 + 7 + 7 = 21$$

 3



$7 \cdot 7$

$8 \cdot 7$

$9 \cdot 7$

$10 \cdot 7$

3. Vuruqların yerini dəyişməklə hasili tapın. Vurma əməlinin bir neçəsini ədəd oxunda təsvir edin.

$1 \cdot 7$

$2 \cdot 7$

$4 \cdot 7$

$5 \cdot 7$



$6 \cdot 7$

$7 \cdot 8$






$7 \cdot 9$

$7 \cdot 10$

4. Təsvirlərə əsasən vuruqlardan birini verilmiş hissələrə ayırmaqla hasili tapın.



5. Üçbucağın uyğun hissələrində vurma və bölmə ilə əlaqəli 3 ədəd yazılmalıdır. Səhv yazılmış ədədləri tapın və düzəldin.



Məsələ həlli

6. Uşaqlar quş yuvası düzəltmək üçün 7, pişiklərə evcik düzəltmək üçün isə bundan 4 dəfə çox taxta parçası işlətdilər. Cəmi neçə taxta parçası istifadə olundu?



18 8, 9 və 10-a vurma

Araşdırma-müzakirə



Lalə sarı plastilindən kürəciklər hazırlayıb kuboidin hər təpəsinə bir kürəcik yapışdırıd.

Açar sözlər

- 8-ə vurma
- 9-ə vurma
- 10-ə vurma


- O, 3 kuboidin, 5 kuboidin təpələrinə yapışdırmaq üçün neçə kürəcik hazırlamalıdır?
- Bunu necə hesablamaq olar?

Öyrənmə


Ədədi 8-ə vurmaq 8-i həmin ədəd dəfə təkrar toplamaq deməkdir.

$$9 \cdot 8 = 8 + 8 + 8 + 8 + 8 + 8 + 8 + 8 = 72$$

9



Vuruqlardan birini hissələrə ayırmaqla da hasilini tapmaq olar. Bu zaman həmin hissələrin digər vuruqla hasilləri toplanır.



FİKIRLƏŞ!

Ədəd oxunda $7 \cdot 8$ hasilini necə təsvir etmək olar?

Bələdçi

• NÜMUNƏ •


$6 \rightarrow 6 \cdot 8 = 48$

$2 \rightarrow 2 \cdot 8 = 16$

$48 + 16 = 64$

$8 \cdot 8 = 64$

Təsvirlərə əsasən vuruqlardan birini verilmiş hissələrə ayırmaqla $8 \cdot 8$ hasilini tapın.



Müstəqil iş

1. Vuruqların yerini dəyişməklə hasili tapın. Vurma əməlinin bir neçəsini ədəd oxunda təsvir edin.

$2 \cdot 8$

$3 \cdot 8$

$4 \cdot 8$

$5 \cdot 8$

$7 \cdot 8$



$8 \cdot 9$

$8 \cdot 10$

$7 \cdot 8$

$9 \cdot 8$



2. Təsvirlərə əsasən vuruqlardan birini verilmiş hissələrə ayırmaqla hasili tapın.



- Ədədi 9-a vurmaq 9-u həmin ədəd dəfə təkrar toplamaq deməkdir.

$$4 \cdot 9 = 9 + 9 + 9 + 9 = 36$$

4




FİKIRLƏŞ!

- Ədədi 10-a vurmaq 10-u həmin ədəd dəfə təkrar toplamaq deməkdir.

$$7 \cdot 10 = 10 + 10 + 10 + 10 + 10 + 10 + 10 = 70$$

7



Ədədi 10-a vurdugda alınan hasillə həmin ədəd arasında hansı qanunauyğunluq var?

$1 \cdot 10 = 10$	$6 \cdot 10 = 60$
$2 \cdot 10 = 20$	$7 \cdot 10 = 70$
$3 \cdot 10 = 30$	$8 \cdot 10 = 80$
$4 \cdot 10 = 40$	$9 \cdot 10 = 90$
$5 \cdot 10 = 50$	$10 \cdot 10 = 100$

3. Vuruqların yerini dəyişməklə hasili tapın.

$9 \cdot 2$

$9 \cdot 3$

$9 \cdot 4$

$9 \cdot 5$

$9 \cdot 6$

$9 \cdot 7$

$9 \cdot 8$

$10 \cdot 2$

$10 \cdot 6$

$10 \cdot 7$


$10 \cdot 8$

4. Uyğun misallar yazmaqla suallara cavab verin.

- Hər birində 8 şokolad olan 9 qutuda cəmi neçə şokolad olar?
- Bir vərəqdə 9 stiker olarsa, 6 belə vərəqdə cəmi neçə stiker olar?
- Hər qabda 10 yumurta varsa, 9 qabda cəmi neçə yumurta var?

Məsələ həlli

5. Samirin hər birində 8 karandaş olan 3 qutu rəngli karandaşı var. O, 6 karandaşı qardaşa verdi. Samirin neçə karandaşı qaldı?



6. Satıcı 5 ədəd 10 litrlik və 6 ədəd 8 litrlik bidonlarla süd satdı. Satıcı bir gündə neçə litr süd satdı?

MƏSƏLƏ VƏ MİSALLAR

1. Vurma cədvəlində qırmızı xanada yazılmış bəzi ədədlər səhvdir. Səhvləri tapın və düzgün ədədləri müəyyən etmək üçün vurma əməlinə aid misallar yazın.

×	0	1	2	3	4	5	6	7	8	9	10
0	0	0	0	0	2	0	0	0	0	0	0
1	0	1	2	3	6	5	6	7	8	9	10
2	0	2	4	6	8	10	11	14	16	18	20
3	0	3	6	9	12	15	18	21	18	27	30
4	0	4	8	12	16	20	24	28	32	36	40
5	0	5	10	15	20	25	30	35	33	45	50
6	0	6	12	18	24	30	36	42	48	54	60
7	7	7	14	21	18	35	42	77	56	63	70
8	0	8	16	24	32	40	48	56	64	72	80
9	0	9	20	27	30	45	54	63	72	81	99
10	0	10	20	30	40	50	55	70	80	90	100

2. Hesablayın və “*” yerinə müqayisə işarələrindən uyğun olanı müəyyən edin.

$5 \cdot 9 * 100 - 55$

$72 - 28 * 7 \cdot 8$

$6 \cdot 6 * 4 \cdot 9$

$9 \cdot 7 * 527 - 463$

$0 \cdot 9 * 8 \cdot 1$

$9 \cdot 10 * 46 + 29$

$8 \cdot 6 * 7 \cdot 7$

$8 \cdot 7 * 222 - 168$

3. Dairələrin içində “+”, “-”, “·”, “:” işarələrindən uyğun olanı tapın.

$7 \textcolor{blue}{\circ} 6 = 23 - 10$

$8 \textcolor{blue}{\circ} 1 = 42 - 35$

$4 \textcolor{blue}{\circ} 8 = 100 - 68$

$8 \textcolor{blue}{\circ} 2 = 10 \textcolor{blue}{\circ} 6$

$9 \textcolor{blue}{\circ} 10 = 100 - 10$

$6 \textcolor{blue}{\circ} 6 = 3 \cdot 4$


$7 \textcolor{blue}{\circ} 0 = 52 - (15 + 37)$

$7 \textcolor{blue}{\circ} 1 = 5 \textcolor{blue}{\circ} 2$

4. Bir hörümçəyin 8 ayağı var. 7 hörümçəyin neçə ayağı olar?



5. Bir şarın qiyməti 10 qəpik, bir oyuncaq maşının qiyməti isə bundan 7 dəfə çoxdur. Bir maşın neçəyədir?



6. Bir kiçik rəsmi qiyməti 9 manatdır. Bir böyük rəsmi qiyməti bundan 5 dəfə çoxdur. Anarın atası 2 kiçik və 1 böyük rəsm aldı.



- O nə qədər pul ödəməlidir?

- Anarın atası satıcıya 100 manat verdi. Satıcı neçə manat pul qaytarmalıdır?

7. Piktoqramda müxtəlif dərnəklərə gedən 3-cü sınıf şagirdlərinin sayı göstərilib.

- Musiqi dərnəyinə neçə şagird gedir?
- Rəsm dərnəyinə gedən şagirdlərin sayı rəqs dərnəyinə gedənlərdən neçə dəfə çoxdur?
- Dərnəklərə cəmi neçə şagird gedir?

Dərnəklərə gedən şagirdlər	
Musiqi	😊😊
Rəsm	😊😊😊😊
Rəqs	😊😊

Hər 😊 = 9 nəfər

19 2, 3, 4 və 5-ə bölmə

Araşdırma-müzakirə



Şirniyyatçı keksləri qutulara yiğmaq istədi.

- 10, 12, 14 keksi qutulara iki-iki yiğmaq üçün neçə qutu lazımdır?
- 9, 18 və 24 keksi qutulara üç-üç yiğmaq üçün neçə qutu lazımdır?
- Bunu necə tapmaq olar?

Açar sözlər

- dəfə
 - bölünən
 - bölən
 - qismət
 - vurma və bölmənin əlaqəsi
- $$4 \cdot 2 = 8$$
- $$2 \cdot 4 = 8$$
- $$8 : 2 = 4$$
- $$8 : 4 = 2$$
-

Öyrənmə

Ədədi 2-yə (yaxud 3-ə) böldükdə qismətdə elə ədəd alınır ki, 2-ni (yaxud 3-ü) bu ədədə vurduqda hasil bölünənə bərabər olsun.


$$14 : 2 = ?$$

2-ni hansı ədədə vurduqda 14 alınar?



$$2 \cdot \square = 14$$

2-ni 7-yə vurduqda 14 alınar.




$$2 \cdot 7 = 14$$

$$14 : 2 = 7$$


$$15 : 3 = ?$$

3-ü hansı ədədə vurduqda 15 alınar?



$$3 \cdot \square = 15$$

3-ü 5-ə vurduqda 15 alınar.



$$3 \cdot 5 = 15$$


$$15 : 3 = 5$$

Bələdçi

Vurma və bölmənin əlaqəsindən istifadə etməklə qisməti tapın.

NÜMUNƏ

$$10 : 2 = ?$$



$$2 \cdot 5 = 10 \rightarrow 10 : 2 = 5$$

$$4 : 2$$

$$6 : 2$$

$$8 : 2$$

$$2 : 2$$

$$16 : 2$$

$$18 : 2$$

$$12 : 2$$

$$20 : 2$$

Müstəqil iş

1. Qisməti tapın.

$$18 : 3$$

$$12 : 3$$

$$6 : 3$$

$$24 : 3$$

$$21 : 3$$

$$3 : 3$$

$$27 : 3$$

$$30 : 3$$



- Ədədi 4-ə (yaxud 5-ə) böldükdə qismətdə elə ədəd alınır ki, 4-ü (yaxud 5-i) bu ədədə vurduqda hasil bölünənə bərabər olsun.

$16 : 4 = ?$

4-ü hansı ədədə vurduqda 16 alınar?

 $4 \cdot \square = 16$

4-ü 4-ə vurduqda 16 alınar.

 $4 \cdot 4 = 16$

$16 : 4 = 4$

$15 : 5 = ?$

5-i hansı ədədə vurduqda 15 alınar?

 $5 \cdot \square = 15$

5-i 3-ə vurduqda 15 alınar.

 $5 \cdot 3 = 15$

$15 : 5 = 3$

2. Vurma və bölmənin əlaqəsindən istifadə etməklə qisməti tapın.

$28 : 4$

$24 : 4$

$36 : 4$

$40 : 4$

$25 : 5$

$35 : 5$

$10 : 5$

$45 : 5$

3. Hasili tapın və bölmə əməlinə aid iki misal yazın.

$2 \cdot 5$

$5 \cdot 3$

$3 \cdot 4$

$1 \cdot 5$

$3 \cdot 2$

$4 \cdot 1$

$2 \cdot 4$

$8 \cdot 3$

$5 \cdot 8$


$3 \cdot 9$

Məsələ həlli

4. Aynur və Lalə hər biri 24 səhifəlik eyni kitab aldılar. Lalə hər gün 3 səhifə, Aynur isə 4 səhifə oxudu. Kim kitabı daha tez oxuyub qurtardı?



5. 32 butulka alma şirəsini hər birində bərabər sayıda olmaqla 4 qutuya yiğdılar. 27 butulka portagal şirəsini isə hər birində bərabər sayıda olmaqla 3 qutuya yiğdılar. Hansı qutulara daha çox sayda butulka yerləşdi?



6. Cədvəldə zoomağazadakı heyvanların sayı göstərilib.

- Cədvələ əsasən tərtib edilən piktoqramda hər işaretisi neçə heyvanı göstərir?
- Piktoqramın digər sətirlərində neçə işaretə olmalıdır?

Heyvan	Sayı
Tısbağa	8
Balıq	36
Dovşan	28
Pişik	4
Bülbül	12

Zoomağazadakı heyvanlar	
	Tısbağa
	Balıq
	Dovşan
	Pişik
	Bülbül

20 6-ya və 7-yə bölmə

Araşdırma-müzakirə



Uşaqlar meşədən 42 odun yiğdilar. Onlardan biri şələyə odunları altı-altı, digəri isə yeddi-yeddi yiğmağı təklif etdi.

Açar sözlər

- 6-ya bölmə
- 7-yə bölmə


- Hansı halda şələlərin sayı daha az olar?
- Bölmə əməlindən istifadə etmədən bunu necə müəyyən etmək olar?

Öyrənmə

Ədədi 6-ya böldükdə qismətdə elə ədəd alınır ki, 6-nı bu ədədə vurduqda hasil bölünənə bərabər olsun.


$$18 : 6 = ?$$

6-nı hansı ədədə vurduqda 18 alınar?



$$6 \cdot \square = 18$$

6-nı 3-ə vurduqda 18 alınar.




$$6 \cdot 3 = 18$$

$$18 : 6 = 3$$

Bələdçi

• NÜMUNƏ •

$$24 : 6 = ?$$



$$6 \cdot 4 = 24 \rightarrow 24 : 6 = 4$$

Vurma və bölmənin əlaqəsindən istifadə etməklə qisməti tapın.

$$6 : 6$$

$$30 : 6$$

$$42 : 6$$







$$54 : 6$$

$$36 : 6$$



$$60 : 6$$

Müstəqil iş

1. "?" işarəsinin yerinə uyğun ədədi yazın.



2. Təsvirə əsasən bölmə əməlini yazın və qisməti tapın.






- Ədədi 7-yə böldükdə qismətdə elə ədəd alınır ki, 7-ni bu ədədə vurduqda hasil bölünənə bərabər olsun.

$$28 : 7 = ?$$

7-ni hansı ədədə vurduqda
28 alınar?



$$7 \cdot \square = 28$$

7-ni 4-ə vurduqda
28 alınar.



$$7 \cdot 4 = 28$$

$$28 : 7 = 4$$

3. Vurma və bölmənin əlaqəsindən istifadə etməklə qisməti tapın.

$$7 : 7$$

$$14 : 7$$

$$21 : 7$$

$$28 : 7$$

$$35 : 7$$

$$42 : 7$$

$$49 : 7$$

$$56 : 7$$

$$63 : 7$$

$$70 : 7$$

4. Hasili tapın və bölmə əməlinə aid iki misal yazın.

$$2 \cdot 7$$

$$8 \cdot 5$$

$$7 \cdot 9$$

$$7 \cdot 4$$

$$2 \cdot 8$$

$$1 \cdot 9$$

$$10 \cdot 6$$



$$8 \cdot 9$$

$$7 \cdot 8$$

$$9 \cdot 10$$

$$6 \cdot 9$$

5. Təsvirə əsasən bölmə əməlini yazın və qisməti tapın.



6. Lövhədə bəzi misallar səhv həll edilib. Səhvləri tapın.

a)

$$\begin{aligned} 28 : 7 &= 5 \\ 36 : 6 &= 6 \\ 49 : 7 &= 8 \end{aligned}$$

b)

$$\begin{aligned} 24 : 6 &= 4 \\ 63 : 7 &= 10 \\ 50 : 5 &= 9 \end{aligned}$$

c)

$$\begin{aligned} 48 : 6 &= 5 \\ 56 : 7 &= 6 \\ 30 : 6 &= 5 \end{aligned}$$

Məsələ həlli

7. Dərzi 7 ədəd eyni kostyum tikmək üçün 21 m parça işlətdi.

- O, bir kostyuma neçə metr parça işlətdi?
- Dərzi 30 m parçadan neçə belə kostyum tikə bilər?



8. Tamaşaçı pul qabından pullarla bir neçə teatr biletini aldıdan sonra 20 manat pulu qaldı. Bir biletin qiyməti 6 manatdır. O neçə bilet aldı?



9. Mağazada qəhvəyi şokoladlar bir qutuda 6 ədəd, ağ şokoladlar isə 8 ədəd olmaqla satılır. Aynur eyni növ şokoladdan bir neçə qutu aldı. Aldığı şokoladların sayı 18 olarsa, Aynur hansı şokoladdan neçə qutu aldı?



21 8, 9 və 10-a bölmə

Araşdırma-müzakirə



Lalə və Samir gül aplikasiyalarını düzəltmək üçün 72 ləçək kəsdilər. Lalə hər gülə 9 ləçək, Samir isə 8 ləçək yapışdırmağı təklif etdi.

Açıar sözlər

- 8-ə bölmə
- 9-a bölmə
- 10-a bölmə


- Hansı halda güllərin sayı daha çox olar?
- Bölmə əməlindən istifadə etmədən bunu necə müəyyən etmək olar?

Öyrənmə

Ədədi 8-ə böldükdə qismətdə elə ədəd alınır ki, 8-i bu ədədə vurduqda hasil bölünənə bərabər olsun.

$$24 : 8 = ?$$

8-i hansı ədədə vurduqda 24 alınar?
 $8 \cdot \square = 24$




8-i 3-ə vurduqda 24 alınar.
 $8 \cdot 3 = 24$

$$24 : 8 = 3$$

Bələdçi

• NÜMUNƏ •

$$32 : 8 = ?$$



$$8 \cdot 4 = 32 \rightarrow 32 : 8 = 4$$

Vurma və bölmənin əlaqəsindən istifadə etməklə qisməti tapın.

$$8 : 8$$

$$16 : 8$$

$$80 : 8$$







$$56 : 8$$

$$40 : 8$$

$$72 : 8$$

Müstəqil iş

1. "?" işarəsinin yerinə uyğun ədədi tapın.



2. Hesablayın və "*" yerinə müqayisə işarələrindən uyğun olanı müəyyən edin.

$$64 : 8 * 7 \quad 48 : 8 * 8 \quad 32 : 8 * 32 - 28 \quad 56 : 8 * 56 : 7 \quad 8 : 8 * 10 \quad 36 : 6 * 40 : 8$$





- Ədədi 9-a böldükdə qismətdə elə ədəd alınır ki, 9-u bu ədədə vurduqda hasil bölünənə bərabər olsun.

$$36 : 9 = ?$$

9-u hansı ədədə
vurduqda
36 alınar?

$$9 \cdot \square = 36$$

9-u 4-ə
vurduqda
36 alınar.

$$9 \cdot 4 = 36$$

$$36 : 9 = 4$$

FIKIRLƏŞ!

Ədədi 10-a böldükdə alınan qismətlə həmin ədəd arasında hansı qanunauyğunluq var?

$$10 : 10 = 1$$

$$60 : 10 = 6$$

$$20 : 10 = 2$$

$$70 : 10 = 7$$

$$30 : 10 = 3$$

$$80 : 10 = 8$$

$$40 : 10 = 4$$

$$90 : 10 = 9$$

$$50 : 10 = 5$$

$$100 : 10 = 10$$

3. Vurma və bölmənin əlaqəsindən istifadə etməklə qisməti tapın.

$$9 : 9$$

$$18 : 9$$

$$27 : 9$$

$$54 : 9$$

$$90 : 9$$

$$45 : 9$$

$$40 : 10$$

$$90 : 10$$

$$70 : 10$$

$$100 : 10$$

4. Hasili tapın və bölmə əməlinə aid iki misal yazın.

$$7 \cdot 9$$

$$8 \cdot 5$$

$$7 \cdot 4$$

$$2 \cdot 8$$

$$1 \cdot 9$$

$$10 \cdot 6$$







$$8 \cdot 9$$

$$7 \cdot 8$$

$$9 \cdot 10$$

$$6 \cdot 9$$

5. "?" işarəsinin yerinə uyğun ədədləri tapın.






Məsələ həlli

6. Bir səbətdə 33, digərində isə 37 yumurta var idi. Bu yumurtaları on yerlik qablarla yiğdılar. Neçə qab oldu?



7. Tərəzinin gözləri bərabərləşib. Eyni rəngli qutuların kütlələri bərabərdir. Hər qutunun kütləsi neçə qramdır?



22 Məchulun tapılması

Araşdırma-müzakirə



Lalə səbətdəki bütün almaları hər birində eyni sayda olmaqla 3 qaba yığıdı. O, qablara cəmi 24 alma qoydu.


- Hər qabda neçə alma oldu?
- Vurma əməlindən istifadə etməklə bunu necə tapmaq olar?

Açıar sözlər

- məchul vuruq
- məchul bölgən
- məchul bölünən

Öyrənmə

Vurma və bölmə əməlləri ilə əlaqəli üç ədəddən ikisi verildikdə üçüncüyü tapmaq olar.



Məchul vuruq

$$5 \cdot \square = 35$$

Məchul bölgən

$$35 : \square = 5$$

- Məchul vuruğu tapmaq üçün hasil digər vuruşa bölünür.

$$5 \cdot \square = 35 \longrightarrow 35 : 5 = 7 \quad 5 \cdot 7 = 35$$


- Məchul bölgəni tapmaq üçün bölünən qismətə bölünür.

$$35 : \square = 5 \longrightarrow 35 : 5 = 7 \quad 35 : 7 = 5$$

Bələdçi

Təsvirlərə əsasən məchulu olan iki misal yazın. Məchulu tapın.




• NÜMUNƏ •



$$\square \cdot 7 = 28$$

$$28 : 7 = \square$$

$$28 : \square = 7$$



Müstəqil iş

1. Məchul vuruğu tapın.


$$3 \cdot \square = 18 \quad \square \cdot 5 = 20 \quad 7 \cdot \square = 56 \quad 4 \cdot \square = 24 \quad \square \cdot 9 = 27$$

2. Məchul bölgəni tapın.

$$25 : \square = 5 \quad 21 : \square = 7 \quad 30 : \square = 3 \quad 36 : \square = 6 \quad 80 : \square = 10$$



- Məchul bölünəni tapmaq üçün qismət bölənə vurulur.



Məchul bölünən

$$\square : 7 = 5 \longrightarrow 5 \cdot 7 = 35$$

$$35 : 7 = 5$$

3. Məchul bölünəni tapın.

$$\square : 2 = 6$$

$$\square : 8 = 4$$

$$\square : 6 = 8$$

$$\square : 7 = 7$$

$$\square : 5 = 9$$

$$\square : 4 = 8$$

4. Boş xanalarda hansı ədədlər olmalıdır?

a)	Vuruq	4			3	7	
	Vuruq		8	6			4
	Hasil	36	56	0	27	7	32

b)	Bölünən	42			10		8
	Bölən		3	7			9
	Qismət	7	7	0	2	3	8

5. İfadələrə uyğun məchulu olan misal yazın və məchulu tapın.

- a) Bu ədədi 8-ə vurduqda 16 alınır. c) 3-ü bu ədədə vurduqda 27 alınır.
 b) Bu ədədi 3-ə böldükdə 6 alınır. d) 28-i bu ədədə böldükdə 4 alınır.

6. Hər fiqurun
hansı ədədi
ifadə etdiyini
tapın və
hesablayın.

a) $\triangle + 15 = 23$
 $\square - 28 = 12$
 $\square : \triangle = ?$

b) $\circ : 3 = 1$
 $\blacksquare \cdot 8 = 72$
 $\blacksquare : \circ = ?$

c) $\blacktriangle - 3 = 2$
 $\bullet : 8 = 8$
 $\blacksquare \cdot 7 = 0$
 $\bullet - \blacktriangle + \blacksquare = ?$

Məsələ həlli

Məchulu olan misallar yazımaqla məsələləri həll edin.

7. Bağban hər sırada 3 ağaç olmaqla bir neçə sırada ağaç əkdi. O, cəmi 15 ağaç əkdi. Bağban neçə sıra ağaç əkmışdı?



8. Gülsüm uzunluğu 36 sm olan lenti bir neçə bərabər hissəyə böldü. Hər lentin uzunluğu 9 sm oldu. Gülsüm lenti neçə hissəyə böldü?








9. Elxan kitabları hər birində eyni sayıda olmaqla 2 rəfə düzdü. Hər rəfdə 7 kitab oldu. Elxan rəfə cəmi neçə kitab düzdü?



ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Bölmə əməlindən istifadə etməklə "?" işarəsinin yerinə uyğun ədədi tapın.



2. Hesablayın.

$4 \cdot 6$

$6 : 3$

$7 \cdot 5$

$8 : 8$

$10 \cdot 0$

$49 : 7$

$0 : 9$

$8 \cdot 1$

$9 \cdot 7$

3. Hesablayın və boş xanalara uyğun ədədləri tapın.

a) $6 + 3 \rightarrow \boxed{\quad} \cdot 4 \rightarrow \boxed{\quad} - 8 \rightarrow \boxed{\quad} : 7 \rightarrow \boxed{\quad}$

b) $100 - 46 \rightarrow \boxed{\quad} : 9 \rightarrow \boxed{\quad} \cdot 0 \rightarrow \boxed{\quad} + 24 \rightarrow \boxed{\quad}$

4. Məchulu tapın.

$28 : \boxed{\quad} = 7$

$\boxed{\quad} \cdot 6 = 24$

$\boxed{\quad} \cdot 4 = 36$

$\boxed{\quad} \cdot 8 = 0$

$\boxed{\quad} : 9 = 9$

$10 \cdot \boxed{\quad} = 50$

$\boxed{\quad} \cdot 2 = 9 + 1$




$36 : \boxed{\quad} = 10 - 1$

$4 \cdot \boxed{\quad} = 2 \cdot 4$

$\boxed{\quad} \cdot 5 = 50 : 5$

$\boxed{\quad} \cdot 7 = 6 \cdot 0$

5. “Ədəd tərəzisi”nin gözləri bərabərləşib. Eyni rəngli dairələrdə eyni ədədlər olmalıdır. "?" işarəsinin yerinə hansı ədədlər yazılmalıdır?



6. Aynur hər gün eyni sayıda səhifə oxumaqla 5 gündə hekayə kitabının 30 səhifəsini oxudu.

- O, bir gündə neçə səhifə oxudu?
- Səbinə bir gündə Aynurdan 1 səhifə çox oxudu. O, 5 gündə neçə səhifə oxuyar?

7. Lalə və Anar hər biri səbətə 10 dəfə top atmalı idi.

Səbətə düşən hər top 3 xalla hesablanır.


- Anar bütün cəhdlərindən cəmi 24 xal toplaya bildi. O, topu neçə dəfə səbətə sala bilmüşdi?
- Lalə 7 cəhddən sonra 18 xal topladı. O, topu neçə dəfə səbətə sala bilmüşdi?
- Lalənin qalan cəhdlərini də nəzərə aldıqda o, Anara qalib gələ bilərmi?



23 Əməllər ardıcılılığı

Araşdırma-müzakirə

32



2

Elxan və Aynur lövhədə yazılmış misalı həll edərək fərqli cavablar aldılar.

- Onlar bu cavabları necə tapdılars?
- Sizcə, kimin cavabı doğrudur?

Açar sözlər

- ədədi ifadə
- əməllər ardıcılılığı
- mötərizə

Öyrənmə

Mötərizə olmayan ədədi ifadələrdə əməllərin yerinə yetirilmə ardıcılılığı bu ifadələrə daxil olan əməllərdən asılı olaraq müəyyən edilir.

- İfadələrdə yalnız toplama və çıxma, yaxud yalnız vurma və bölmə əməlləri ola bilər. Məsələn: $25 - 5 + 12 - 10 \quad 12 : 4 \cdot 2$

Bu halda əməllər soldan sağa yazılışı ardıcılıqla yerinə yetirilir.

$$\begin{array}{cccc} 1 & 2 & 3 \\ 25 - 5 + 12 - 10 & = 20 + 12 - 10 & = 32 - 10 & = 22 \end{array}$$

$$\begin{array}{cccc} 1 & 2 \\ 12 : 4 \cdot 2 & = 3 \cdot 2 & = 6 \end{array}$$

- İfadələrə həm toplama və çıxma, həm də vurma və bölmə əməlləri daxil ola bilər. Məsələn: $12 + 8 : 4 \quad 73 - 5 \cdot 7 \quad 3 \cdot 9 + 12 : 6$

Bu halda əvvəlcə vurma və bölmə əməlləri, sonra isə toplama və çıxma əməlləri soldan sağa yazılışı ardıcılıqla yerinə yetirilir.

$$\begin{array}{ccc} 2 & 1 \\ 12 + 8 : 4 & = 12 + 2 & = 14 \end{array} \quad \begin{array}{ccc} 2 & 1 \\ 73 - 5 \cdot 7 & = 73 - 35 & = 38 \end{array} \quad \begin{array}{ccc} 1 & 3 & 2 \\ 3 \cdot 9 + 12 : 6 & = 27 + 2 & = 29 \end{array}$$

Bələdçi

Əməllərin hansı ardıcılıqla yerinə yetirildiyini müəyyən edin. İfadələrin qiymətini tapın.

• NÜMUNƏ •

$$\begin{array}{cccc} 1 & 2 & 3 \\ 4 \cdot 4 : 2 \cdot 3 & = 16 : 2 \cdot 3 & = 8 \cdot 3 & = 24 \end{array}$$

$$\begin{array}{cccc} 1 & 3 & 2 & 4 \\ 14 : 7 + 5 \cdot 2 - 3 & = 2 + 10 - 3 & = 12 - 3 & = 9 \end{array}$$

a) $13 - 5 + 7 - 10$

b) $63 : 7 + 1$

c) $54 : 9 \cdot 3$

d) $35 - 15 - 7 \cdot 2$

e) $48 : 8 : 2$

f) $17 - 28 : 4 + 6 \cdot 3$

Müstəqil iş

1. İfadələrin qiymətini tapın.

$$18 + 12 - 5 + 20 \quad 15 : 3 + 15 \quad 21 : 7 \cdot 5 \quad 9 - 16 : 8 \quad 9 : 3 \cdot 4 + 8 \quad 1 + 2 \cdot 3 \cdot 4 - 10$$

- İfadələrdə mötərizə varsa, əvvəlcə mötərizə daxilindəki əməllər yerinə yetirilir.

$$\text{2} \quad \text{1}$$

$$5 \cdot (53 - 44) = 5 \cdot 9 = 45$$

$$\text{2} \quad \text{3} \quad \text{1}$$

$$8 : 2 \cdot (2 + 2) = 8 : 2 \cdot 4 = 4 \cdot 4 = 16$$



DİQQƏT! Əməllər bu ardıcılıqla yerinə yetirilir:

- 1) Mötərizə daxilindəki əməllər 2) Vurma və ya bölmə 3) Toplama və ya çıxma

2. Hesablayın.

$$(24 - 22) \cdot 5 \quad 7 + (6 + 3) : 3 \quad 12 : (2 \cdot 3) + 5 \quad 2 \cdot 8 : (9 - 7) \quad 15 - 1 \cdot (4 + 6)$$

3. Uyğun ədədi ifadəni seçin və qiymətini hesablayın.

- | | | |
|--------------------------------------|-----------------|-------------------|
| a) 3-ün 2 misli ilə 4-ün cəmi | $3 \cdot 2 + 4$ | $3 + 2 \cdot 4$ |
| b) 6 və 2-nin cəmi ilə 4-ün hasilisi | $6 + 2 \cdot 4$ | $(6 + 2) \cdot 4$ |
| c) 20 ilə 5-in fərqi bölünsün 3 | $20 : (5 - 3)$ | $(20 - 5) : 3$ |

4. Hesablayın və "*" yerinə müqayisə işarələrindən uyğun olanı müəyyən edin.





$$48 : 8 + 6 \cdot 2 * 25 \quad 53 - 6 \cdot 7 * 15 : 5 \quad 24 * 3 \cdot 4 + 12 \quad (9 - 3) \cdot 2 * 9 - 3 \cdot 2$$

5. Mötərizələri elə qoynu ki, doğru bərabərlik alınsın.

$$4 \cdot 2 + 5 = 28 \quad 17 - 8 - 5 = 14 \quad 10 : 2 + 3 \cdot 2 = 4 \quad 10 + 8 : 2 + 3 = 12$$

Məsələ həlli

6. Cəmi neçə xal var? Vurma və toplama əməllərindən istifadə etməklə ifadə yazın və qiymətini hesablayın.



7. Əsmər nənə 20 l südün 5 l-ni qatlıq çalmaq üçün ayırdı.

O, qalan südü 3 litrlik balonlara boşaltdı.

Neçə balon lazım oldu? Məsələni ifadə yazmaqla həll edin.



24 Dəyişəni olan ifadələr

Araşdırma-müzakirə



Giriş	Çıxış
5	9
10	14
2	6
8	?
14	?
28	?

Robot daxil olan ədədlər üzərində bir əməl yerinə yetirir. Daxil olan və çıxan ədədlər cədvələ yazılır.

Açar sözlər

- riyazi ifadə
- hərfi ifadə
- dəyişən

- Robot daxil olan ədədlər üzərində hansı əməli yerinə yetirir?
- 8, 14 və 28 ədədləri daxil olduqdan sonra çıxışda hansı ədədlər alınacaq?

Öyrənmə

Bankada 5 kürəcik var. Bankaya 1 kürəcik əlavə etdikdə kürəciklərin ümumi sayı $5 + 1 = 6$, 4 kürəcik əlavə etdikdə isə $5 + 4 = 9$ olar. Bankaya bir neçə kürəcik əlavə etdikdə kürəciklərin ümumi sayını $5 + \square$ kimi ifadə etmək olar.

Boş xananın yerinə hər hansı hərf də yazmaq olar. Məsələn: $5 + a$. Burada a – bankaya əlavə olunan kürəciklərin sayıdır. Hərf daxil olan ifadələr hərfi ifadələrdir. Məsələn: $5 + a$, $7 - b$, $4 \cdot c$, $d : 2$. Hərfi ifadələrdə hərf müxtəlif qiymətlər ala bilər. Bu halda həmin hərfə dəyişən deyilir. Dəyişənin müxtəlif qiymətlərində ifadə fərqli qiymətlər ala bilər.



Dəyişən	a	1	4	16	107
Hərfi ifadə	$5 + a$	6	9	21	112
		$5 + 1 = 6$	$5 + 4 = 9$	$5 + 16 = 21$	$5 + 107 = 112$

Ədədi və hərfi ifadələr ümumi olaraq riyazi ifadələr adlandırılır.

Bələdçi

Dəyişənin verilmiş qiymətləri üçün ifadənin qiymətini tapın.

• NÜMUNƏ •			
c	3	7	9
$5 \cdot c$	15	35	45
$5 \cdot 3 = 15$	$5 \cdot 7 = 35$	$5 \cdot 9 = 45$	

a)	d	3	5	21	30	42	91
	$d - 3$						

b)	b	0	7	21	35	49	56
	$b : 7$						

Müstəqil iş

1. $d = 4, d = 10, d = 20$ olduqda $24 - d$ ifadəsinin qiymətini tapın.



2. Dəyişənin verilmiş qiymətləri üçün ifadənin qiymətini tapın.

a)	<table border="1"> <tr> <td>a</td><td>2</td><td>3</td><td>4</td></tr> <tr> <td>$a - 2$</td><td></td><td></td><td></td></tr> </table>	a	2	3	4	$a - 2$			
a	2	3	4						
$a - 2$									

b)	<table border="1"> <tr> <td>b</td><td>2</td><td>3</td><td>6</td></tr> <tr> <td>$2 \cdot b + 14$</td><td></td><td></td><td></td></tr> </table>	b	2	3	6	$2 \cdot b + 14$			
b	2	3	6						
$2 \cdot b + 14$									

c)	<table border="1"> <tr> <td>c</td><td>6</td><td>9</td><td>24</td></tr> <tr> <td>$(c + 6) : 3$</td><td></td><td></td><td></td></tr> </table>	c	6	9	24	$(c + 6) : 3$			
c	6	9	24						
$(c + 6) : 3$									

3. Dəyişənin müxtəlif qiymətlərində ifadənin qiymətini tapın.



4. İfadələrin qiymətini tapın.

a) $b = 4$ olduqda

$b - 2 \quad 6 \cdot b \quad 8 \cdot b - 3 \quad 17 - 12 : b$

b) $a = 7$ olduqda

$a + 5 \quad 14 : a \quad 5 + 3 \cdot a \quad 4 \cdot a + 13$

5. Uyğun ifadələri yazın. $a = 1$ və $a = 3$ olduqda bu ifadələrin qiymətini tapın.

- a ilə 3-ün cəmi
- a -nın 5 misli
- 7 və a -nın fərqiinin 2 ilə hasilini

- 9 ilə a -nın fərqi
- 6 bölünsün a
- 7 ilə a -nın cəmi bölünsün 2

Məsələ həlli

6. Güllə mağazasında səhər 30 qızılgül var idi. Günün sonunda qalan qızılgüllerin sayı $30 - n$ ifadəsi ilə hesablanır. Burada n – gün ərzində satılmış qızılgüllerin sayıdır. Gün ərzində 13, 15 və ya 25 qızılgül satılırsa, günün sonunda mağazada uyğun olaraq neçə qızılgül qalar?



7. Samir babasına bostandan yemiş yiğmağa kömək edirdi. O hər dəfə 2 yemiş gətirib yesiyə qoyurdu.

- n dəfədən sonra yesikdə neçə yemiş olar?

Məsələnin həllinə uyğun ifadəni seçin:

$2 + n \quad n \cdot 2 \quad n - 2$

- 9 dəfədən sonra yesikdə neçə yemiş olar?




25 Tənlik

Araşdırma-müzakirə

Marketdən məktəbə qədər məsafəni **a** ilə işaret edib uyğun bərabərlik yazaram.



Samir evdən çıxıb marketə getdi. O, məktəbə çatmaq üçün daha neçə metr getməlidir?



Açıar sözlər

- bərabərlik
- məchul
- tənlik



- Samir verilən bərabərliklərdən hansını yazsa, məsələnin şərtinə uyğun olar?
 $a - 70 = 90$ $70 + a = 90$
- a -nın hansı qiymətində həmin bərabərlik doğru alınar? Bunu necə tapmaq olar?


Öyrənmə

Məsələləri həll etmək üçün çox vaxt tənliklərdən istifadə olunur. Məsələn:

Tərəzinin gözləri bərabərləşib. Un kisəsinin kütləsi neçə kilogramdır?

Un kisəsinin kütləsi məlum olmadığı üçün onu **x** ilə işaret edib belə bir bərabərlik yazmaq olar:

$$x + 1 = 3$$




Burada **x – məchul**, yazılın bərabərlik isə **tənlik**dir. Beləliklə, məchulu olan bərabərlik tənlik adlanır. Məchulu, adətən, kiçik latın hərfləri ilə işaret edirlər.

Məsələn: x (iks), y (iqrek), n (en), m (em) və s.


Bələdçi

Təsvirlərə uyğun tənlikləri müəyyən edin.


• NÜMUNƏ •




$$x + 7 = 17$$



$$x + 3 = 10$$






$$12 + x = 14$$



$$7 - x = 3$$

Müstəqil iş


1. Təsvirlərə uyğun olaraq tənliklər qurun.



2. İfadələrə uyğun tənliklər yazın.


- Hansı ədədlə 8-in cəmi 10-a bərabərdir?
- 15-lə hansı ədədin fərqi 5-ə bərabərdir?
- 4-lə hansı ədədin cəmi 16-ya bərabərdir?
- Hansı ədədlə 7-nin fərqi 8-ə bərabərdir?

• Tənliyi həll etmək – məchulu tapmaq deməkdir. Başqa sözlə, dəyişənin elə qiymətini (yaxud qiymətlərini) tapmaq lazımdır ki, onu tənlikdə yerinə yazdıqda doğru bərabərlik alınsın. Bunun üçün məchulun təpiləsi qaydalarından istifadə etmək olar.




Hansı ədədin üzərinə 4 əlavə etdikdə 6 alınar?

$$\begin{aligned} x + 4 &= 6 \\ x &= 6 - 4 \\ x &= 2 \\ \hline 2 + 4 &= 6 \\ 6 &= 6 \end{aligned}$$



Hansı ədəddən 5 çıxdıqda 2 alınar?

$$\begin{aligned} y - 5 &= 2 \\ y &= 2 + 5 \\ y &= 7 \\ \hline 7 - 5 &= 2 \\ 2 &= 2 \end{aligned}$$



10-dan hansı ədədi çıxdıqda 3 alınar?

$$\begin{aligned} 10 - n &= 3 \\ n &= 10 - 3 \\ n &= 7 \\ \hline 10 - 7 &= 3 \\ 3 &= 3 \end{aligned}$$

3. Hansı tənliklərdə məchulun qiyməti 4 olduqda bərabərlik doğru alınar?

$$9 + x = 13 \quad y + 5 = 10 \quad 17 - n = 10 \quad m + 6 = 12 \quad a - 3 = 1 \quad b - 4 = 0$$

4. Cavabı tənlikdə yerinə yazıqla onun doğruluğunu yoxlayın. Səhvi müəyyənləşdirin, tənlikləri həll etməklə doğru cavabı tapın.

$$\begin{aligned} n - 3 &= 17 \\ n &= 17 - 3 \\ n &= 14 \end{aligned}$$

$$\begin{aligned} 1 + y &= 11 \\ y &= 11 - 1 \\ y &= 10 \end{aligned}$$

$$\begin{aligned} x + 21 &= 25 \\ x &= 25 + 21 \\ x &= 46 \end{aligned}$$

$$\begin{aligned} 25 - m &= 5 \\ m &= 25 - 20 \\ m &= 5 \end{aligned}$$




5. Tənlikləri həll edin və cavabın doğruluğunu yoxlayın.

$$y + 25 = 94 \quad a - 12 = 20 \quad 37 + x = 57 \quad 45 - n = 15 \quad 15 + b = 28 \quad m - 33 = 70$$



- Tənlikdə bərabərliyin hər iki tərəfinə eyni ədədi əlavə etmək və ya çıxmaq olar. Bu zaman bərabərlik pozulmur və cavab dəyişmir. Məsələn, $x + 3 = 5$ tənliyində məchulun üzərinə əlavə olunan ədədi bərabərliyin hər iki tərəfindən çıxmışla məchulu tapmaq olar.



6. Bərabərliyin hər iki tərəfindən eyni ədədi çıxmışla tənlikləri həll edin. Cavabın doğruluğunu yoxlayın.

$$x + 5 = 15 \quad 10 + y = 20 \quad m + 3 = 14 \quad a + 18 = 38 \quad 4 + n = 20 \quad b + 17 = 31$$

Məsələ həlli

7. Anarın 25 stikeri var idi. O, Laləyə bir neçəsini bağışladıqdan sonra özündə 17 stiker qaldı. Anar Laləyə neçə stiker bağışladı?


Məsələyə uyğun tənliyi seçin və həll edin.

$$x - 25 = 7 \quad 25 - x = 17 \quad x - 17 = 25$$

Tənlik qurmaqla məsələləri həll edin.


8. Lalə fikrində bir ədəd tutdu. Bu ədədə 15 əlavə etdikdə 27 alınar. Lalə fikrində hansı ədədi tutmuşdu?

9. Qarpızın kütləsi neçə kilogramdır?



10. Qabdakı suyun 6 l olması üçün nə qədər su tökmək lazımdır?

- 6 l
- 5 l
- 4 l
- 3 l
- 2 l
- 1 l



ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Hesablayın.

$$3 \cdot 8 : 4 - 4 \quad 48 : 6 \cdot (6 + 2) \quad 0 \cdot (7 - 3) + 5 \quad 16 - 8 : 8 + 3 \quad 7 + 3 \cdot 5 - 4$$

2. Uyğun ifadələri yazın və hesablayın.

a) 10 və 14 -ün cəmi bölünsün 3 b) 7 -nin 9 misli ilə 8 -in 6 mislinin cəmi

3. Dəyişənin verilmiş qiymətləri üçün ifadənin qiymətini tapın.

a)	m	13	15	25
	$m + 12$			

b)	k	6	7	8
	$120 + 4 \cdot k$			

c)	n	12	24	27
	$100 - n : 3$			

4. Uyğun ifadələri yazın. $a = 4$, $b = 2$, $c = 11$ olduqda bu ifadələrin qiymətini tapın.

- b ilə 5 -in cəmi
- a -nın 8 misli
- a -nın 7 mislinin 43 ilə cəmi

- 56 ilə c -nin fərqi
- b və 6 -nın cəmi bölünsün 2
- c ilə 3 -ün fərqi bölünsün 4

5. İfadəyə uyğun məsələ qurun və həll edin.

a) $3 + 4 \cdot 7$ b) $(4 + 5) : 3$ c) $4 \cdot 9 - 10$

6. Tənlikləri həll edin və cavabın doğruluğunu yoxlayın.

$$k + 25 = 50 \quad 7 + m = 21 \quad x - 56 = 90 \quad y + 38 = 138 \quad 25 - b = 25 \quad a - 37 = 101$$

7. Bambuk dünyada ən tez boy atan bitkilərdən biridir. Bəzi bambuk növləri 1 saat ərzində 3 sm böyüyür. Hündürlüyü 50 sm olan belə bambukun n saatdan sonra hündürlüyü neçə santimetr olar?



- Məsələnin həllinə uyğun ifadəni seçin:

$$50 + 3 \cdot n \quad 50 - 3 \cdot n$$

- 8 saatdan sonra bu bambukun hündürlüyü neçə santimetr olar?

8. Bankada bir neçə kürəcik var. Samir bankaya 28 kürəcik qoyduqdan sonra kürəciklərin ümumi sayı 55 oldu. Əvvəlcə bankada neçə kürəcik var idi?



Tənlik qurmaqla məsələni həll edin.



1-ci YARIMİL ÜZRƏ

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Kartlardan istifadə etməklə alınan üçrəqəmli ədədlərdən ən böyük və ən kiçik olanı müəyyən edin. Bu ədədləri əvvəlcə yüzlüklərə, sonra onluqlara qədər yuvarlaqlaşdırın.



2. Boş xanalara uyğun ədədləri müəyyən edin.

$$522 = 5 \text{ yüzl.} + 1 \text{ onl.} + \square \text{ təkl.}$$

$$627 = 5 \text{ yüzl.} + \square \text{ onl.} + 7 \text{ təkl.}$$

$$310 = \square \text{ yüzl.} + 21 \text{ onl.}$$

$$350 = 3 \text{ yüzl.} + \square \text{ onl.}$$

$$904 = \square \text{ yüzl.} + 10 \text{ onl.} + \square \text{ təkl.}$$

$$465 = 3 \text{ yüzl.} + \square \text{ onl.} + 15 \text{ təkl.}$$

3. Hesablayın.

$$\begin{array}{r} 400 \\ - 211 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 839 \\ + 65 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 527 \\ - 179 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 298 \\ + 7 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 721 \\ - 388 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 302 \\ - 48 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 428 \\ + 296 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 309 \\ + 93 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 523 \\ - 163 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 89 \\ + 65 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 121 \\ - 86 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 500 \\ - 98 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 377 \\ + 173 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 902 \\ - 48 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 415 \\ + 56 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 233 \\ + 124 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 622 \\ + 186 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 85 \\ + 537 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 456 \\ + 78 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 302 \\ + 235 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 215 \\ + 83 \\ \hline \end{array}$$

4. Boş xanalardakı rəqəmləri müəyyən edin. Cavabı yoxlayın.

$$\begin{array}{r} 520 \\ - 23\square \\ \hline \end{array}$$

$$\begin{array}{r} 368 \\ + 3\square \\ \hline \end{array}$$

$$\begin{array}{r} 201 \\ - 1\square 5 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 677 \\ + \square 3 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 200 \\ - \square 5 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 618 \\ - 1\square 3 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 504 \\ + 23\square \\ \hline \end{array}$$

5. Müxtəlif üsullarla hesablayın.

$$183 - 58$$

$$315 + 96$$

$$502 - 297$$

$$903 - 265$$

$$729 + 228$$

$$805 - 189$$

6. Əvvəlcə yüzlüklərə, sonra isə onluqlara qədər yuvarlaqlaşdırmaqla təqribi hesablayın. Hansı cavab dəqiq cavaba daha yaxındır?

$$502 - 128$$

$$54 + 257$$

$$882 - 596$$

$$640 - 208$$

$$714 - 296$$

$$359 + 375$$

7. Boş xanalara uyğun ədədləri müəyyən edin.

a) $\square \cdot \square \cdot \square = 3 \cdot 2 \cdot 5$

b) $\square \cdot \square \cdot \square = 6 \cdot \square \cdot \square = 54$

c) $\square \cdot \square \cdot \square = \square \cdot 4 \cdot \square = 32$

d) $\square \cdot \square \cdot \square = 4 \cdot 2 \cdot \square = 10$

8. Hesablayın və "*" yerinə müqayisə işarələrindən uyğun olanı müəyyən edin.

$$800 - 347 * 238 + 529$$

$$307 - 235 * 10 \cdot 8 + 3$$



$$106 + 56 : (32 - 25) * 114$$

$$332 - 36 : 6 * 119 + 231$$

$$(16 - 8) \cdot 7 * 105 - 49$$

$$502 - 374 * 90 : (7 + 3) + 116$$

9. "Ədəd tərəzisi"nin gözləri bərabərləşib. Eyni rəngli dairələrdə eyni ədədlər olmalıdır. "?" işarəsinin yerinə uyğun ədədləri tapın.



10. Məchulu tapın.

$$40 : \square = 5$$

$$\square \cdot 9 = 63$$

$$\square \cdot 6 = 42$$

$$\square \cdot 5 = 5$$

$$\square : 10 = 10$$

$$\square \cdot 7 = 49$$

11. $a = 9$, $a = 15$, $a = 21$ olduqda $140 - a : 3$ ifadəsinin qiymətini tapın.

12. Tənlikləri həll edin və cavabın doğruluğunu yoxlayın.

$$x - 8 = 100$$

$$26 + y = 129$$

$$70 - b = 34$$

$$a + 38 = 142$$

$$k - 31 = 83$$

13. Samir, Aynur və Anarın hər birinin 10 rəngli kağızı var.

Onlar müxtəlif oriqamilər hazırladılar və buna 18 kağız işlətdilər. Uşaqlar qalan kağızları aralarında bərabər böldülər. Hər usaqga neçə kağız düşdü?



14. Mağazada bir qutu şokoladın qiyməti 4 manatdır. Alıcı n qutu şokolad alarsa, neçə manat pul ödəməlidir? Uyğun hərfi ifadə yazın və $n = 2$, $n = 3$, $n = 4$ olduqda alıcının neçə manat pul ödəyəcəyini tapın.


15. Səbinə ona hədiyyə edilmiş kitabın müəyyən hissəsini oxuduqdan sonra 18 səhifə qaldığını gördü. Kitab 96 səhifədir, Səbinə kitabın neçə səhifəsini oxumuşdu?

Tənlik yazmaqla məsələni həll edin.



SÖZLÜK

Abak – saymaq və hesablamalar aparmaq üçün alət. Hər mildəki aşıqlar uyğun mərtəbə vahidlərinin sayını göstərir.




Balans üsulu – bərabərliyin hər iki tərəfinə eyni ədədi əlavə etdikdə, yaxud çıxdıqda bərabərlik pozulmur. Tənlikdə bərabərliyin hər iki tərəfinə eyni ədədi əlavə edib çıxmaga məchulu tapmaq olar.

$$\begin{array}{c}
 -5 \quad -5 \\
 \downarrow \quad \downarrow \\
 x + 5 = 12 \\
 x + 5 - 5 = 12 - 5 \\
 x = 12 - 5 \\
 x = 7
 \end{array}$$



Dəqiq qiymət – dəqiq hesablama nəticəsin-də alınan qiymət. Şəkildəki mavi zolağın uzunluğu dəqiq 6 sm, qırmızı zolağın uzunluğu isə dəqiq 3 sm olarsa, onların birgə uzunluqlarının cəmi də dəqiq 9 sm olar.




Dəyişən – riyazi ifadədə ədədi əvəz edən hərf və ya simvol. Dəyişən müxtəlif qiymətlər ala bilər. Dəyişən, adətən, a , b , c , m , n , k , x , y və s. kimi hərflərlə işarə edilir.


Ədədin açıq yazılış forması – ədədin mərtəbə qiymətlərinin cəmi şəklində yazılışı.

$$627 \rightarrow 600 + 20 + 7$$

Ədədi yüzlülərə qədər yuvarlaqlaşdırma – ədədin təklikləri və onluqları sıfır olan ən yaxın ədədlə əvəz edilməsi.



Ədədi onluqlara qədər yuvarlaqlaşdırmaq – ədədin təklikləri sıfır olan ən yaxın ədədlə əvəz edilməsi.



Əməllər ardıcılılığı – riyazi ifadələrin qiymətini tapmaq üçün əməllərin yerinə yetirilmə sırası.

1) Mötərizə
daxilindəki

2) Vurma
və ya bölmə

3) Toplama
və ya çıxma

Hərfi ifadə – hərf və ya dəyişən daxil olan

riyazi ifadə. $a + 6$ $m : 4$ $x \cdot 5$ $y - 9$

Hərfi ifadələrdə hərfin müxtəlif qiymətlərində ifadə də müxtəlif qiymətlər alır.

a	4	9	13
$a + 6$	10	15	19
$4 + 6 = 10$	$9 + 6 = 15$	$13 + 6 = 19$	

Məchul – qiymətini tapmaq lazımlı olan dəyişən və ya simvol.

Məsələn, $x + 9 = 20$ $8 - y = 2$ $6 + n = 14$

bərabərliklərində x , y , n dəyişənləri məchuldur.

Mərtəbə – ədədin yazılışında rəqəmin yeri, mövqeyi (təkliklər, onluqlar, yüzlüklər və s.).

6	2	7
Yüzlüklər mərtəbəsi	Onluqlar mərtəbəsi	Təkliklər mərtəbəsi

Mərtəbə cədvəli – ədədin mərtəbə tərkibini əks etdirən cədvəl. 1-ci sətirdə mərtəbələr, 2-ci sətirdə isə uyğun mərtəbə vahidlərinin sayı yazılır.

Yüzlük	Onluqlar	Təkliklər
6	2	7

→ Martəbələr
→ Mərtəbə vahidlərinin sayı

Mərtəbə qiyməti – rəqəmin yerləşdiyi mərtəbəyə uyğun olaraq aldığı qiymət. Məsələn, 627 ədədində 2 rəqəmi onluqlar mərtəbəsində yerləşdiyi üçün mərtəbə qiyməti 20-dir: $2 \cdot 10 = 20$.

6	2	7
$6 \cdot 100 = 600$	$2 \cdot 10 = 20$	$7 \cdot 1 = 7$

Mərtəbə vahidi – hər mərtəbənin vahidi. Məsələn, yüzlüklər mərtəbəsinin vahidi 100-dür. Hər mərtəbənin vahidi saqdakı mərtəbənin vahidindən 10 dəfə çox, soldakından isə 10 dəfə azdır.

$$1 \text{ yüzlük} = 10 \text{ onluq} = 100 \text{ təklik}$$

Mərtəbə vahidlərinin sayı – ədədi təşkil edən hər bir rəqəm yerləşdiyi mərtəbədəki vahidlərin sayını göstərir.

$$246 = 2 \text{ yüzl. } 4 \text{ onl. } 6 \text{ təkl.}$$

Riyazi ifadə – ədədi, yaxud hərfi ifadə.

$$20 + 8 \cdot 4 \quad 5 \cdot b - 6$$

Tənlik – məchulu olan bərabərlik.


$$x + 9 = 20 \quad 8 - y = 2 \quad 6 + n = 14$$

Tənliyi həll etmək – dəyişənin elə qiymətini tapmaq deməkdir ki, onu tənlikdə yerinə yazdıqda bərabərlik doğru alınsın.

$$\begin{array}{r} x + 5 = 12 \\ x = 12 - 5 \\ x = 7 \\ \hline 7 + 5 = 12 \\ 12 = 12 \end{array}$$

Təqribi bərabərlik (\approx) – təqribi qiyməti göstərir. Məsələn, 78 ədədini onluqlara qədər yuvarlaqlaşdırıldıqda 80 alınır. Bunu belə yazmaq olar: $78 \approx 80$.

Təqribi qiymət – dəqiq olmayan və ya təxmin hesablama nəticəsində alınan qiymət. Şəkildəki qırmızı zolağın uzunluğu təqribi olaraq 6 sm-dir.



Yeni yüzlüğün yaranması – 10 onluğu 1 yüzlük kimi qruplaşdırıb yüzlüklərin sayını bir vahid artırmaq.

323			323		
Yüzl.	Onl.	Təkl.	Yüzl.	Onl.	Təkl.
2 yüzl.	12 onl.	3 təkl.	3 yüzl.	2 onl.	3 təkl.

Yuvarlaqlaşdırma – ölçmələri və ya hesablamaları asanlaşdırmaq üçün bir ədədi ona yaxın olan başqa ədədlə əvəz etmək.

Yüzlüyü ayrılması – 1 yüzlüyü ayırib 10 onluq kimi onluqlara əlavə etmək.

315			315		
Yüzl.	Onl.	Təkl.	Yüzl.	Onl.	Təkl.
3 yüzl.	1 onl.	5 təkl.	2 yüzl.	11 onl.	5 təkl.



Elxanın oxuduğu kitabı 120 səhifəsi var. O, 5 gün ərzində hər gün 6 səhifə, növbəti 2 gün ərzində isə hər gün 8 səhifə oxudu.

Elxan kitabı oxuyub tamamlamaq üçün daha neçə səhifə oxumalıdır?



1-ci addım •••

Məsələni
Anla

••••• məsələni başa düşmək

Nəyi tapmalıyam: Kitabın oxunmayan səhifələrinin sayını.

Nə məlumdur: Kitabın 120 səhifə olduğu, 5 gün ərzində hər gün 6 səhifə, növbəti 2 gün ərzində isə hər gün 8 səhifə oxunduğu.

Qısa yazılışı

Kitabda var – 120 səhifə


Elxan oxudu:

5 gün – hər gün 6 səhifə

2 gün – hər gün 8 səhifə

Oxumalıdır – ? səhifə

Təsviri



2-ci addım •••

PLAN
Qur

••••• məsələnin həll yolunu fikirləşmək

Necə həll edə bilərəm: Elxanın oxuduğu səhifələrin ümumi sayını taparam.

Sonra isə kitabın səhifələrinin sayından çıxaram.

3-cü addım •••

HƏLL
Et

••••• məsələni həll etmək

1-ci üsul. Məsələni iki addımla həll edərəm.

- Elxan kitabın neçə səhifəsini oxudu? • O, kitabın daha neçə səhifəsini oxumalıdır?

$$5 \cdot 6 + 2 \cdot 8 = 30 + 16 = 46$$

$$120 - 46 = 74$$

2-ci üsul. Uyğun ifadə yazıb qiymətini taparam.

$$120 - 5 \cdot 6 - 2 \cdot 8 = 120 - 30 - 16 = 90 - 16 = 74$$

Cavab. Elxan kitabı oxuyub tamamlamaq üçün daha 74 səhifə oxumalıdır.

4-cü addım •••

Yoxla

••••• cavabı yoxlamaq

Məsələnin həllini necə yoxlaya bilərəm: Elxanın oxuduğu səhifələrin sayı ilə oxunmamış səhifələrin sayını toplayaram. Cavab 120 olmalıdır.

$$5 \cdot 6 + 2 \cdot 8 + 74 = 30 + 16 + 74 = 120$$

BURAXILIŞ MƏLUMATI

*Ümumi təhsil müəssisələrinin 3-cü sinifləri üçün
riyaziyyat fənni üzrə
dərslik
(1-ci hissə)*

Tərtibçi heyət:

Müəlliflər

Zaur İsayev
Mənsur Məhərrəmov
Günay Hüseynzadə
İlahə Rüstəmova
Xədicə Qasımovə

Layihə rəhbəri

Zaur İsayev

Redaktor
İxtisas redaktoru
Dil redaktoru
Bədii redaktor
Texniki redaktor
Dizayner
Rəssam
Korrektor

Ayhan Kürşət Erbaş
İsmayıł Sadıqov
Əsgər Quliyev
Taleh Məlikov
Zeynal İsayev
Taleh Məlikov
Elmir Məmmədov
Aqşın Məsimov

Məsləhətçi

Vüqar Musayev
Sevinc Əsədova
Xatırə Əliyeva

© Azərbaycan Respublikası Təhsil Nazirliyi (qrif nömrəsi: 2022-006)

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

ISBN 978-9952-8402-0-9

Hesab-nəşriyyat həcmi: 9,6. Fiziki çap vərəqi: 11.

Səhifə sayı: 88. Kəsimdən sonra: 220 × 275. Kağız formatı: 57 × 90 ¼.

Şriftin adı və ölçüsü: Calibri, 16 pt. Ofset kağızı. Ofset çapı.

Sifariş _____. Tiraj: 150 675. Pulsuz. Bakı – 2022.

Əlyazmanın yiğimə verildiyi və çapa imzalandığı tarix: 25.07.2022

Çap məhsulunu nəşr edən:
Azərbaycan Respublikasının Təhsil İnstitutu (Bakı ş., A.Cəlilov küç., 86).

Çap məhsulunu istehsal edən:
“Radius” MMC (Bakı ş., Binəqədi şəhəsi, 53).

Pulsuz



Əziz məktəbli !

Bu dərslik sizə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sizə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, siz də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsınız ki, növbəti dərs ilində digər məktəbli yoldaşınız ondan sizin kimi rahat istifadə edə bilsin.

Sizə təhsildə uğurlar arzulayırıq!

